

KÜRD xalqı mübariz və qəhrəman xalqdır

H.Əliyev

DIPLOMAT

www.Diplomata-kurdi.com

№ 17 (216) 20-26 May, Gulan, sal 2013
 Ji meha şubatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û sîyasî

Qiyməti: 40 qəpik
 Hêjaye:

**Bilirsən, nə etmiş kürdlər bir zaman?
 Qurtarmış İslamı çox ağır dardan!**

**Qədim Avropanın xaçpərəstləri,
 Yüz illər sındırmış göy məscidləri.**

**Müsəlman keçmişin öyrənsə əgər,
 Kürdün dərgahına daim baş əyər.**

Səbahəddin Eloğlu



Səh. 2

İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir



Səh. 8

Serokê li gel partî û aliye siyasiyên Kurdistanê civiya



Səh. 7

Serokwezîr ji bo azadkirina Ocelan îmza kir



Səh. 4

Kürt PEN kongresi Amed'de başladı



Səh. 8

Ev 10 roman ji bo mējiyê mirov baş in



Səh.4

Demirtaş: Kendimize güvendik, çünkü gücümüz ve halkımız var



Səh.3

Kürd dilində çap edilən qəzetin dərcinə qadağa

PKK hat û İraq çû UN şikayet bike

Səh. 7

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABƏYA Bİ FERHENG

Səh. 10

İraqda artan gərginlik bölünmə ehtimalını artırırımı?

Səh. 3

Anmalar devam ediyor

Səh. 6

Время для Независимого Курдистана

Səh. 14

Di civîna BDPê de Ala Kurdistanê

Səh. 7



Səh. 15

Курдистан объявляет Халабджу провинцией



Səh. 6

'Dilimiz onurumuzdur'



Səh. 5

MİN RA DİBÊN, MESEKİNE, BİNİVİSE



Səh. 3

Azərbaycan-Kürd Gənclər Təşkilatının sədri Türkiyədə kürdlərin partiyasında

İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmada sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılışı olmuşdur.

Prezident İlham Əliyev məscidin açılış mərasimində iştirak etmişdir. Mərasimdə iştirak edən Qafqaz müsəlmanları müftiləri, islam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərərətə qarşıladılar.



Prezident İlham Əliyev qonaqlarla görüşdü.

Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, xalqımızın mənəvi dünyasının ucalığında soraq verən daha bir mühüm hadisə müasir Azərbaycan salnaməsinə daxil olur. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi yeni həyatına başlayır. Müsəlman aləminin ən müqəddəs ibadət-gahlarından olan Şamaxı Cümə məscidi milli mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmada sonra xalqın istifadəsinə verilir.

Diqqətə çatdırıldı ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunmuşdur. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi

və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmamışdır. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlamışdır. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilmişdir. Ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığındığını gören ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur.

Bildirildi ki, Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlamışdır. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar vermişdir. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilmişdir. Dövlətimizin

başçısı və xanımı Mehriban Əliyeva defələrlə məscidə gəlmiş, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerində tanış olmuşlar. Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini vermişdir. Beləliklə, dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə vermişdir.

Qeyd olundu ki, məscidin yenidən qurulmasına 2010-cu ilin martında başlanılmışdır. Yenidənqurma işləri ilə yanaşı,

Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılmışdır. Seyid Əziz Şirvani parkı da yenidənqurmada sonra füsunkar görkəm almışdır. Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilmişdir. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin heyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılmışdır. Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum diqqətdə saxlanılmışdır. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilmişdir.

Vurğulandı ki, minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunmuşdur. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilmişdir. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta salon milli memarlıq üslubunda yenidən qurulmuşdur. Burada eyni vaxtda 1500 nəfər ibadət

edə bilər. Nəfis işlənmiş şəkərlər və digər naxışlar insanı xoş ovqata və milli mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmada sonra xüsusi görkəm almışdır. Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərələr də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunmuşdur. Məscidin heyətində əsaslı abadlıq işi görülmüş, iki hovuz inşa edilmiş, 6 qalereya yaradılmışdır. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılmışdır. 520 kvadratmetrik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilmişdir. Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnen xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.

Azərbaycan Prezidenti Cümə məscidinin 1902-ci il zəlzələsindən sonrakı, təmirdən əvvəlki və sonrakı, eləcə də yenidənqurma işlərinin gedişini əks etdirən stendlərə baxdı. Şamaxı Cümə məscidinin açılışına həsr olunan mərasim Quran ayəsinin oxunması ilə başladı.

Dövlət başçısı mərasimdə nitq söylədi.

Sonda xatirə şəkilləri çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin açılış mərasimində iştirak edən qonaqlarla çay süfrəsi arxasında söhbət etdi.

Şamaxı Cümə məscidinin açılışından sonra bayram namazı qılındı.

Əvvəlcə cümə namazı üçün azan oxundu. İmam minbərindən xütbə oxudu.

Cümə namazının fərzi qılındıqdan sonra zikir və dualar edildi.

Daha sonra Şamaxı Cümə məscidinin mərasim salonunda ehсан verildi.

Bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtda yanaşı, regionlarda da inşa olunan müasir idman obyektləri, ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Şamaxı Olimpiya Kompleksi də bu baxımdan mühüm rol oynayır.

Regionun ən böyük olimpiya-idman komplekslərindən biri olan bu qurğuda yarışların, təlim-məşq toplantılarının və digər mədəni-kültüvi tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban Əliyevanın uğurlu fəaliyyəti bu sahədə ölkəmizin ciddi nailiyyətlər qazanması ilə müşay-

İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmada sonra yaradılan şəraitə tanış olmuşdur

lən olmur. Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur. Məhz bunun nəticəsidir ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçiriləcəkdir.

Prezident İlham Əliyev Şamaxı Olimpiya Mərkəzində futbol meydançasının, üzgüçülük hovuzunun və yeni idman zalının açılışında iştirak etdi.

Mərkəzdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şamaxıya səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoşəhərlər yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, son illərdə Şamaxıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür idman qurğusunun istifadəyə verilməsi isə gənclərin idmana olan marağı və həvəsini daha da artırmışdır. Qeyd olundu ki, Şamaxı Olimpiya Mərkəzində yeni idman zallarının və qurğularının tikintisinə 2010-cu ilin fevralında başlanmışdır. Layihəyə əsasən 2500 kvadratmetr olan

ölkədə tikintisi nəzərdə tutulan olimpiya mərkəzinin yeni hazırlanmış layihəsi təqdim olundu.



binaların fasadı dəyişdirilmiş, müasir dizaynlı materiallar və şüşələrlə örtülmüşdür. Mərkəzin bütün havalandırma, işıqlandırma sistemləri yenilənmişdir. Üzgüçülük hovuzunun dam örtüyünün metal konstruksiya hissələri dəyişdirilmişdir.

Burada dövlətimizin başçısına

fitnes zalları və sauna fəaliyyət göstərəcəkdir. İki min nəfərlik tribunası olan beynəlxalq standartlara uyğun futbol stadionu inşa edilmiş, yeni qaçış zolağı salınmışdır.

Burada yüksək səviyyəli yarışların keçirilməsi mümkün olacaqdır. Müasir tələblərə uyğun 8 kottec inşa edilmişdir. Ərazini sel sularından qorumaq üçün suötürücü beton kanal çəkilmişdir.

Bütün ərazidə elektrik təchizatı, suvarma, istilik şəbəkəsi qurulmuşdur. Elektrik transformatorları üçün yeni bina inşa edilmişdir. Yeni rabitə xətləri çəkilmiş, daxili avtomat telefon stansiyası, təhlükəsizlik kameraları quraşdırılmışdır. Bütün ərazi Wİ-Fİ internet şəbəkəsi ilə təmin edilmişdir. Ərazidə geniş abadlıq və yaşllaşdırma işləri aparılmışdır. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıqlarını verdi.

Binanın daxilində trenajor-

president.az

Azərbaycanda kürd və Azərbaycan dilində çap edilən "Diplomat" qəzetinin "Azərbaycan" nəşriyyatında çapına qadağa qoyulub. Bu barədə qəzetin baş redaktoru Tahir Süleyman "Yeni Müsavat" a məlumat verib. Onun dediyinə görə, artıq xeyli vaxtdır "Diplomat"ın dövlət nəşriyyatında çap olunmasına Prezident Administrasiyasından qadağa qoyulub.

"Məhz bu qadağaya görə demək olar ki, heç bir mətbəə bizim qəzeti çap etməyə risk eləmir. "Azərbaycan" nəşriyyatının rəhbərliyinə dəfələrlə rəsmi məktubla müraciət etmişəm. Lakin heç bir müsbət nəticə yoxdur. Cavab belə olub ki, onlara Prezident Administrasiyasından göstəriş verilməyə, çap edə bilməzlər. Məcbur olub arada iki nömrəni Gürcüstanda çap etdik. Son-

Kürd dilində çap edilən qəzetin dərcinə qadağa

Tahir Süleyman: "Dövlət rəhbərini və məmurlarını təhqir edən qəzetlər "Dövlət Nəşriyyatı"-nda çap olunduğu halda, Ulu Öndər Böyük Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyimiz xüsusi buraxılışı çap olunmur" Görəsən, Prezident Administrasiyası hara baxır?!



radan bir özəl mətbəə Azərbaycanda bizim qəzetin çapına razılıq verdi. Həmin mətbəə özəl olduğu üçün qəzetin çapı baha başa gəlir. Biz ciddi

maliyyə çətinlikləri ilə üzləşirik. Ona görə də istəyirik ki, digər qəzetlər kimi "Diplomat" da "Azərbaycan" nəşriyyatında çap edilsin".

Tahir Süleyman bir neçə gün öncə mərhum eks-prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş xüsusi buraxılışı belə dövlət nəşriyyatının çap etmədiyini dedi: "Hər il Heydər Əliyevin doğum gününə xüsusi buraxılış çap edirik. Bu il 90 illik yubiley olduğu üçün daha yüksək səviyyədə xüsusi buraxılış çap etmək qərarına gəldik və "Azərbaycan" nəşriyyatına müraciət etdik. Çox təəssüf ki, "Diplomat"ın Heydər Əliyevin 90 illiyinə həsr edilmiş xüsusi buraxılışını belə çap etmədilər. Dedilər ki, yuxarıdan göstəriş

gəlmədən mümkün deyil. Mən yenə də bizə şərait yaradan özəl mətbəədə xüsusi buraxılışı çap etdirdim. Mən hər hansı məhkəmə instansiyasına, Avropa Məhkəməsinə - filana müraciət etmək fikrində deyiləm. "Yeni Müsavat" qəzeti vasitəsilə cənab prezident İlham Əliyevə müraciət edərdim ki, "Diplomat" qəzetinin çap olunmasına yaradılan problemlərə son qoyulması üçün köməyini əsirgəməsin. Bu qəzet Azərbaycana, Azərbaycan və kürd xalqlarının qardaşlığına xidmət edən mətbu orqandır".

musavat.com

Azərbaycan-Kürd Gənclər Təşkilatının sədri Türkiyədə kürdlərin partiyasında

Nicat Cəbrayilov dünya kürdlərini ermənilərin işğalçı olduğu faktını unutmamağa və Azərbaycana dəstək verməyə çağırır

"Rojhat" Azərbaycan-Kürd Gənclər Təşkilatının sədri Nicat

Demirtaş, Gülten Kışanak, Əhməd Türklə görüşdüyünü

bildirdilər. Qeyd etdilər ki, erməniləri kürdlərə dost münasibət bəsləyən millət kimi bilir-mişlər, sən demə Azərbaycana qarşı işğalçılıq addımlarında ermənilər kürdlərə qarşı da amansızlıq ediblər.

Görüş keçirdiyim millət vəkili mənim faktlara əsaslanıb verdiyim məlumatların onların ermənilərə bundan sonrakı münasibətinin formalaşması üçün ciddi əsas olacağını söylədilər".

Təşkilat sədri kürd gənclərinin beynəlxalq konfransında da iştirak edib. Konfransda çıxış edən Nicat Cəbrayilov yuxarıda qeyd olunan məsələlərdən və Azərbaycanda kürdlərinin bugünkü durumundan danışdı: "3 min nəfərin iştirak etdiyi konfransdakı çıxışımı Azərbaycan kürd gənclər təşkilatı adından etdim. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxlu sayda kürd informasiya agentlikləri, kürd telekanalları konfransdan materiallar hazırlayırdılar. Mən firsətdən istifadə edib Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, Xocalı soyqırımı barədə ətraflı çıxış etdim. Eyni zamanda Azərbaycan kürdlərinin də erməni təcavüzünə məruz qaldığını bildirdim. Dünya kürdlərini ermənilərə aldanmağa, ermənilərin işğalçı olduğu faktını unutmamağa və Azərbaycana dəstək verməyə çağırırdım.

Zaldakılar mənim ermənilərin Azərbaycan və kürd xalqlarına qarşı törətdikləri vəhşiliklər barədə dediklərimi heyətlə qarşıladılar".

N.Cəbrayilov İstanbulda Kürd İnstitutunda da görüş keçirdiyini və institutun rəhbərliyi ilə görüşdüyünü məlumat verdi. İstanbulda daha bir görüş isə kürdlərin ikinci partiyası sayılan Haqq və Özgürlük Partiyasının rəhbərliyi ilə olub. Həmin partiyanın konfransına

qatılıb. Onun dediyinə görə, bütün görüşlərində və qatıldığı

N.Cəbrayilov onu da dedi ki, görüşdüyü bir sıra şəxslər hətta



Cəbrayilov Türkiyədən uzunmüddətli səfərdən qayıdıb. Martın 19-dan başlanan səfər bu günlərdə başa çatıb. Nicat Cəbrayilovun "Yeni Müsavat" a

bildirən Nicat Cəbrayilovun dediyinə görə, bütün görüşlərində Azərbaycanın ərazilərini Ermənistan tərəfindən işğal olunması, Xocalı soyqırımı,



verdiyi məlumata görə, Türkiyədə olduğu zaman bir sıra tədbirlərə qatılıb, maraqlı görüşlər keçirib.

Azərbaycanda yaşayan kürdlərin də erməni vəhşiliyindən əziyyət çəkməsi kimi məsələlər barədə danışdı: "Onların əksə-



Əsasən kürdlərin təmsil olduğu Barış və Demokrasi Partiyasının (BDP) rəhbərliyi, BDP-li deputatlar Səlahəddin

riyyəti ermənilərin azərbaycanlılara və kürdlərə qarşı bu qədər vəhşiliklər törətdiyindən məlumatlı olmadıqlarını mənə



konfranslarda yuxarıda qeyd Azərbaycanda kürdlərin yaşa-



etdiyi məsələləri qaldırıb, Xocalı dığından indiyə qədər xəbərsiz



soyqırımını əks etdirən videomaterialları nümayiş etdirib.

olduqlarını bildiriblər.

musavat.com

Kürt PEN kongresi Amed'de başladı

Dünyanın dört bir yanındaki Kürt yazarlar Amed Büyükşehir Belediyesi Tiyatro Salonu'nda yapılan Kürt PEN'in (PEN a Kurd) 8. Genel Kongresi bir araya geldi. Kürt PEN Başkanı Zerdest Haco, açış konuşmasında Türkiye'nin de Girona Manifestosu kapsamında "Tüm dillere ve kültürlere saygı gösterilmesi" ilkesini kabul etmesi gerektiğini söyledi.

Kürt PEN'in 8. Genel Kongresi Büyükşehir Belediyesi Tiyatro Salonu'nda başladı. Kongre; Kürt PEN Başkanı Zerdest Haco, Büyükşehir Belediye Başkanı Osman Baydemir, sosyolog-yazar İsmail Beşikçi, Çek Cumhuriyeti PEN Başkanı Jiri Dedecek'in yanı sıra Kürdistan Federal Bölgesi, Avrupa ve Türkiye'den çok sayıda yazarın katılımıyla başladı. Divana yazar Şehmuz Sefer, Bêrivan Doskî ve Kakşar Oremar'ın seçilmesinin ardından başlayan kongrede devamlı yaşamını yitirenler için bir dakikalık saygı duruşu yapıldı. Saygı duruşunun ardından kongrenin açılış konuşmasını Kürt PEN Başkanı Zerdest Haco yaptı. Haco, böylesi önemli bir günde tarihi kent Amed'de Kürt dilinin ve edebiyatın geleceği için bir araya geldiklerini belirtti.

Uzun zamandır dil üzerinde

emek veren insanların bir arada bulunmasının kendilerini mutlu ettiğini ifade eden Haco, "Bu kongremizi 'Biz Uluslararası PEN'in Girona Manifestosu'nun maddelerini ülkemizde istiyoruz' sloganı ile gerçekleştiriyoruz. Bu kongrenin temel konusu dil, anadil ve



Kürt dilinin temel haklarıdır. Biz burada milyonların dili olan Kürt dilinin sorunlarını, Kürt kültürü ve edebiyatı üzerine konuşmak istiyoruz. Yine Kürt ve Türk dilinin beraber yaşama koşulları ve ilkeleri üzerinde konuşmak istiyoruz. İki dere yatağı nasıl bir araya gelip daha gürleşiyorsa ve yaşam

alanını genişletiyorsa iki dil de aynı şekilde bir arada yaşadığı zaman edebiyatı ve kültürü zenginleşir. Bir dil eğer okullarda üniversitelerde eğitim dili olarak yaşam buluyorsa bir aydınlatma ve zenginliği ortaya çıkarır. Tersine eğer bir dil inkar ediliyorsa ve yok sayılıyorsa

terilmesi esastır' ilkesini kabul edilmelidir. Bu ilkeye göre tüm birey ve toplumlardan, kendi anadilinin dışında diğer dillere de saygı göstermesi gerektiği istenir. Yine her birey ve halkın temel hakkıdır ki; diğer toplum ve milletler onun diline saygı gösterebilir.

'KÜRT DİLİNDEN DOLAYI TUTUKLANANLAR SERBEST BIRAKILSIN'

Devlet yetkililerine çağrıda bulunan Haco, "Bu ilke çerçevesinde Kürt dilini de Türkçenin yanında bir resmi anadil olarak kabul etsin. Biz Türkiye'de Kürtçenin de Anayasada resmi dil olarak kabul edilmesini ve tüm okullarda bilim dili olarak yaşam bulmasını istiyoruz. Ancak bu şekilde edebiyatta, kitaplarda, televizyon, radyo, gazete ve yaşamın tüm alanında gelişir. Ancak bu şekilde bir halk kendi dilinin gücüne inanır ve geleceği için ne kadar belirleyici olduğunu fark eder. Bu vesile ile Kürt dili uğruna tutuklanan tüm aydınların serbest bırakılmasını ve dilin önündeki tüm engellerin kaldırılmasını istiyorum" şeklinde konuştu.

Daha sonra konuşan Diyarbakır Büyükşehir Belediye Başkanı Osman Baydemir ise, bu kon-

grenin büyük bir direniş ve emekle gerçekleştiğine dikkat çekti. Kongrenin Kürtçe gerçekleşmesinin önemine değinen Baydemir, "İşkencelerde kendi dilleriyle konuşmaları saygıyla anıyorum. Siyaset ve siyasetçi günlük bir iştir, ancak yazarlık, şiirleriniz, yazılarınız, kitaplarınız Kürdistan var oldukça yaşayacaktır" dedi. Yazarların ve şairlerin varlığından güç aldıklarını belirten Baydemir, her yerde Kürtlerin birliğinin savunulması gerektiğini bildirdi. Kadim bir halk olan Kürt halkının yüzlerce yıl yok edilmek istendiğini dile getiren Baydemir, her bölgedeki Kürtlerin özgürlüğünün diğer bölgedeki Kürtlerle alakalı ve bağlantılı olduğunu belirtti ve Kürtlerin birliğinin altını çizdi. Baydemir'in ardından yazar İsmail Beşikçi ve Çek Cumhuriyeti PEN Başkanı Jiri Dedecek de birer konuşma yaparken, Ulusal PEN Başkanı Lucina Kathmann ve Kürt PEN Onursal Başkanı Sînemxan Celadet Bedirxan başta olmak üzere kongreye katılmayanların kongreye gönderdikleri mesajlar okundu. Kongre raporların okunması, üyelik, görüş ve önerilerin ardından seçimle son bulacak. Kongreye katılan Kürt yazarlar daha sonra kentteki tarihi mekânları ziyaret ederek, TÜYAP fuarında yapılacak olan foruma katıldı. **Anf**

Demirtaş, "Sayın Öcalan, 'Bu süreci başlatmakta 14 yıl geciktim. Suriye'den çıkmadan bu süreci başlatmak istedim ama uluslararası komplo bunu engelledi. Her seferinde taktiksel yaklaşım meselenin özünü anlamadılar" diye konuştu.

BDP Siyaset Akademisi'nin ikincisini düzenlediği "Demokratik Kurtuluş ile Özgür Yaşam" konulu panel Cegerxwin Gençlik Kültür ve Sanat Merkezi'nde gerçekleştirildi. Doç. Dr. Mahmut Toğrul moderatörlüğü ve BDP Eş Genel Başkanı Selahattin Demirtaş'ın konuşmacı olarak katılımıyla düzenlenen panele BDP Diyarbakır il ve ilçe yöneticileri, MEYA-DER temsilcileri ve Diyarbakır Barış Anneleri İnişiyatifinin yanı sıra çok sayıda kişi katıldı. Panelin amacına ilişkin konuşan Doç. Dr. Mahmut Toğrul, PKK Lideri Abdullah Öcalan'ın Newroz'da yayınlanan mesajı ve 8 Mayıs'ta KCK tarafından HPG'ilerin Türkiye sınırları dışına çekilmesi ile ilgili yapılan basın açıklamasını hatırlatarak, tarihi süreçlerden geçtiklerini kaydetti. Toğrul, Kürt sorununda çözüm koşulları oluşturarak, soruna doğrudan tesir etmek gerektiğini belirterek, "Şimdiye kadar bu toplum silahlı mücadele verdi ve bu takdire şayandı, tüm dünya da bunu gördü. Bu süreçte silahlı mücadele demokratik mücadeleye evrilirken hepimize önemli görevler düşüyor" diye belirtti. Ortadoğu siyasi koşullarına değinen Toğrul, "Diyorlar ki bu yüzyıl Kürtlerin yüzyılı olacak. Bunun olması için kaos aralığına müdahale etmemiz gerekir" dedi.

Toğrul, konuşmasının ardından sözü BDP Eş Genel Başkanı Selahattin Demirtaş'a bıraktı. Demirtaş, konuşmasına başlamadan önce Mayıs ayının "devrim şehitleri ayı" olduğunu belirterek, "Ferhat Kurtay, Eşref Anyık, Mahmut Zengin, Necmi Öner şahsında tüm Mayıs ayı devrim şehitlerini anıyorum. Onların verdiği mücadele önümüzü aydınlatan değerdir" dedi. Demirtaş, süreci doğru analiz etmek ve çözüme ilişkin Kürtlerin tarihini bilmek gerektiğini vurgulayarak, "Ortadoğu coğrafyasında yaşayan tüm kimliklere, toplumlara birbirini öldürmek, yok etmek bir kadermiş gibi gösteriliyor. Kürt ve Kürdistan özgürlüğünde tüm Ortadoğu halkları 'birbirimizle nasıl yaşarız, birbirimizi zehirlemeden nasıl bir birliktelik kurabiliriz' tartışma sürecine başladı" dedi. "Kürdistan coğrafyasında" yaşayan halkların kendini yönetememe ve egemenlik kuramama nedenlerinin, tek başına Ortadoğu halklarının birlik sağlayamaması olmadığını kaydeden Demirtaş, "Klasik sömürge, mod-

Demirtaş: Kendimize güvendik, çünkü gücümüz ve halkımız var

ern sömürgecilğe geçmeye başladığından beri Ortadoğu halklarının kaderi belirlenmeye çalışılmıştır. Ortadoğu'da yaşayan halkları teslim alma politikası son 30 yıldır yaşanan bir sorun değildir. Tüm bu süreç geçmişe bakılmadan Kürt sorunu 6 ay önce çıkan bir sorun gibi algılayanlar var. Bir Kemalist aydın demecinde, AKP'nin iktidara geldikten sonra Kürt sorunun başladığını savunuyordu. Bu ortamla ulusalcının zihniyeti 80 yıl boyunca cumhuriyeti yönetenlerde de vardı. Bu kökleşmiş zihniyetle bu sorunu anlatmak zor olacaktır" şeklinde konuştu.

'Sayın Öcalan daha doğmamışken de bu böyleydi'

Kürt ve Kürdistan adlarının halen hiçbir ders kitabında geçmediğini kaydeden Demirtaş, "Bu kalıplaşmış eğitim anlayışı ve bunun neslini sürdürmesi bu zihniyetlerin inisiyatifine kalmamalı. Kürdistan toprakları yüzyıldır sömürü algısıyla gösterildiğinin tespit edilmesi gerekir. Osmanlıdan bu yana Kürdistan Birinci Dünya Savaşı'ndan sonra dört parçaya ayrıldığında da Kürdistan'daki yönetimler Kürtleri kabul etmedi. Hep deniliyor ki Türkiye'nin doğusu her açıdan geri kalmıştır PKK yüzünden. PKK olmasaydı burası Paris gibi olurdu. Cumhuriyetten bu yana birçok yılın ekonomik ve eğitim verilerine bakın. Daha ortada PKK yokken, Sayın Öcalan daha doğmamışken de bu veriler, istatistikler böyleydi. Bu bilinçli bir politikaydı. Gerçek anlamda bu toprakları vatanın bir parçası olarak görmediler. Buraların gelişmesinden örgütlenmesinden korktular. Şeyh Sait, Seyit Rıza ve PKK bunun sonucudur" diye ifade etti.

'Özgücümüze dayanarak çözüm üreteceğiz'

Demirtaş, PKK Lideri Abdullah Öcalan'ın Newroz'daki mesajına vurgu yaparak, "Newroz'daki bildiride halklara yapılan çağrının temelinde birlik vardı. Bu halklar yüzyıllar boyunca gün yüzü görmedi. Arap baharının temelinde de bu vardı, halklar artık bu teslim alma ve sömürgeleştirme politikalarına karşı dur diyor. Önümüzdeki yüzyılda bu sorunun devam etmemesi için özgücümüze dayanarak çözüm üreteceğiz" dedi. Ortadoğu'da 4 büyük halk olduğunu belirten Demirtaş, Kürtlerin uluslarası belgelerde ve sözleşmelerde adının geçmediğini belirtti. Demirtaş, "Kürtler yüzyıllardır yok

sayılıyor, siz 40 milyon nüfusa sahip bir halkı yok sayamazsınız, sihirbazlıkla yok edemezsiniz" dedi.

'Solcular bile Kürt halkını tanıyamıyordu'

Kürt ve Kürdistan gerçeğine değinen Demirtaş, Kürtlerin 21'inci yüzyılda şaşkırtıcı bir şekilde ortaya çıktığını belirterek, "Bu çıkış birilerinin lütfuyla olmadı, bu direnişle



oldu. Tüm dünya Kürtleri tanıyor, sadece bu halkın statüsünü tartışıyor. Şimdi kimse Kürt yoktur diyemiyor, bunu söyleyene gülerler. 20 yıl önce bırakın faşistleri, solcular bile Kürt halkını tanıyamıyordu. Bunların hepsi zorlu, ağır bedeller sonucunda gerçekleşti.

Öcalan: Biz savaşta iten şey ulusal ve uluslararası faşizan politikalar

PKK Lideri Abdullah Öcalan ile yaptığı görüşmelerde Öcalan'ın bazı sözlerini aktarmak istediğini kaydeden Demirtaş, "Sayın Öcalan, 'Savaş anormal bir şeydir. Bizi buna iten şey ulusal ve uluslararası faşizan politikalar. Şimdi şiddet dışı, savaş dışı bir duruma girmek istiyoruz' demişti. Bize dayatılan, öğretilen şey binlerce yıldır genlerimizde işleyen bu savaştır. Devlet yüz yıldır şiddet ve zor yoluyla toplumu bastırmaya çalışıyor. Artık şiddetli yöntem dışına çıkmak lazım, bu tartışmalar AKP içinde de sürüyor, AKP'nin bu politikaları yöntem dışına çıkarması lazım" dedi. Kürt halkının politik olduğu ve başlatılan yeni sürece hazırlandığı için bu süreci anladığını aktaran Demirtaş, her sürecin kendilerine tecrübe, çözüm konusunda bir miras bıraktığını kaydetti.

'Sayın Öcalan geri çekilmeye taktiksel bakmıyor'

PKK Lideri Abdullah Öcalan'ın yeni süreci başlatması ile ilgili sözlerini aktaran Demirtaş, "Sayın Öcalan, 'Bu süreci başlatmakta 14 yıl geciktim. Suriye'den çıkmadan

bu süreci başlatmak istedim, ama uluslararası komplo bunu engelledi. Her seferinde taktiksel yaklaşım meselenin özünü anlamadılar. Bu defa bu süreci başarıya ulaştırmak için elimden geleni yapacağım" demişti. Yani Sayın Öcalan birilerinin dediği gibi sağa sola talimat yağdırmalar yapıyor. Halkın ve lideri olduğu PKK'nın temsilcileri ile mektuplaşarak, karşılıklı görüş aralar yürütüyor bu süreci" diye konuştu. Demirtaş, Öcalan'ın geri çekilmeye taktik olarak bakmadığını, stratejik yaklaştığını kaydetti.

'Kendimize güvendik, çünkü gücümüz ve halkımız var'

BDP olarak, süreci desteklerken kendilerine güvendiklerini kaydeden Demirtaş, "Kendimize güvendik; çünkü buna gücümüz ve bilinçli bir halkımız var. Bu AKP'nin sözleri üzerine başlayan bir süreç değildir. İktidarda AKP olsa da olmasa da bu riski alacaktık. Ortada bir masa var ve masanın bir tarafında ezilenler, diğer tarafta ezen var. Ezilen tarafta olan Aleviler, işçiler yani ezilen halk masaya baktıklarında hangi tarafta duracaklarına karar vereceklerdir. Masada AKP ve BDP yok; ezen ve ezilen taraflar var. Bu müzakere sürecinde ezilenin yanında olmak ahlaki ve vicdani bir tutumdur" dedi.

'Terörist, eşkıya politikası iflas etmiştir'

Terörist, eşkıya politikalarının iflas ettiğini kaydeden Demirtaş, "Gidip Kürdistan'a ticari ilişkiler yapıyorsunuz, Irak'ta İran'da; buraya gelince de bir 'X, W' yüzünden kıyamet koparıyorsunuz. Bırakın bu ikiyüzlülüğü" diye konuştu. Geri çekilmenin Ortadoğu'daki dengeleri etkileyeceğini kaydeden Demirtaş, "Bu süreç mücadelenin bittiği değil, mücadelenin yeni bir şekilde sürdürüleceğinin anlamıdır. Derdimiz AKP ile değil, kan davası, intikam değil. Bizim derdimiz üzüm yemek" dedi. Özel Yetkili Mahkemelerin kaldırılarak, on bin siyasi tutsağın serbest bırakılması gerektiğini belirten Demirtaş, 12 Eylül darbesinin ardından sürgün olan 2 milyon insanın ülkeye geri dönüşü için yasal güvencelerin de oluşturulması gerektiğini ifade etti.

'Kadınlar ve gençler sürecin öncüsü olmalı'

Sayın Öcalan süreç konusunda kadın ve gençleri öncü olarak görüyor" şeklinde konuştu. Demirtaş son olarak, sürece ilişkin 4 merkezde gerçekleştirilecek olan konferanslara katılım çağrısında bulunarak, konferansların çözüm sürecine ışık tutması gerektiğini vurguladı. Demirtaş'ın konuşmasının ardından panel soru cevap bölümüyle sona erdi. **DİHA**

Hakikatler araştırılsın

Göztaltında Kayıplara Karşı Uluslararası Mücadele Haftası etkinlikleri kapsamında, göztaltında kaybedilenlerin akibetinin açıklanması ve sorumluların yargılanması istendi.

Göztaltında Kayıplara Karşı Uluslararası



Mücadele Haftası, Uluslararası Göztaltında Kayıplara Karşı Komitesi'nin (ICAD) kayıp yakınları ile birlikte Galatasaray Meydanı'nda yaptığı basın açıklamasıyla başladı. ICAD Türkiye Temsilcisi Ayşe Yılmaz göztaltında kaybedilmelerin dünyanın pek çok ülkesinde yaşandığı belirtilirken ICAD'ın birçok ülkede faillerin yargılanıp kayıpların bulunması için mücadeleyi sürdürdüğünü belirtti. Yılmaz, Plaza de Mayo Anneleri'nden Cumartesi Anneleri'ne uzanan uzun bir mücadele deneyimi olduğunu da vurguladı: "Hasan Ocak'ın 18 yıl önce kaybedilmesi üzerine başlatılan 58 günlük mücadele sonucu kimsesizler mezarlığında Ocak'ın cesedine ulaşılması daha sonraki mücadeleler için öncü oldu. Cumartesi Anneleri/İnsanları 25 Ocak 1995'ten itibaren oturma eylemlerine başladı."

Yılmaz, "Kürt coğrafyasında da binlerce insan kaybedildi" diyerek, göztaltında kayıpların akibetinin açıklanması ve sorumluların yargılanması taleplerinin dile getirildiğini belirtti. Yılmaz'ın ardından Hasan Ocak'ın ağabeyi Ali Ocak ve Murat Yıldız'ın annesi Hanife Yıldız söz aldı ve hükümetlerin üstünü örtmeye çalıştığı kayıplar için mücadeleye devam edeceklerini belirtti.

'Çocuklarımızın akibeti açıklansın'

İnsan Hakları Derneği Göztaltında Kayıplara Karşı Komisyonu da Adli Tıp Kurumu önünde eylem yaptı. Açıklamaya, farklı tarihlerde göztaltında kaybedilenlerin aileleri de katıldı. Eylemde, "Toplu mezarların açılması ve kemiklerin incelenmesinde hukuka, bilime ve insan onuruna yaraşır çalışma istiyoruz" pankartı açılarak, göztaltında kaybedilenlerin fotoğrafları taşındı. 1993'te göztaltında kaybedilen Hüseyin Taşkaya'nın eşi Sultan Taşkaya, eşinin 19 yıldır kemiklerini aradığını belirtti. Kürt Halk Önderi Abdullah Öcalan'a yönelik komployu protesto için dağa çıkan Mikail Kılıçgedik'in babası Ali Kılıçgedik ise, "Kürdistan'da 30 yıldır savaş var. Binlerce çocuğumuz vurulmuş. Hangi toplu mezarlarda olduklarını da bilmiyoruz. Barış sürecindeyiz. Başbakan, Sayın Abdullah Öcalan'ın dostluğuna da düşmanlığına da güvensin. Hakikatleri Araştırma Komisyonu kurulsun ve çocuklarımızın akibetleri belli olsun" diye konuştu.

Adli Tıp görevini yapmalı

İHD İstanbul Şubesi üyesi Maside Ocak ise kayıplarını arayan ailelerin çocuklarının kemiklerini bulmak için yıllardır mücadele ettiğini ifade etti. Kazılarda bulunan kemiklerin kimliklendirme işlemi için İstanbul Adli Tıp Kurumu'na getirildiğini belirten Ocak, "Derik, Güçlükönak ve Dargeçit'teki kazılarda bulunan kemiklerden bir kısmı kimliklendirme için bekliyor. Bir kısmı da kimliklendirme işlemi yapıldığı halde ailelerine teslim edilmedi" dedi. Kayıp yakınları ve insan hakları savunucularının göztaltında kaybedilen insanlara ait mezarların açılması ve kimliklendirme çalışmalarındaki hukuksuzluğa, bilimsellikten uzaklığa ve insan onuruna aykırılığa itiraz ettiklerini vurgulayan Ocak, "Adli Tıp Kurumu'nun, taraflı ve bilimsellikten uzak yapısı, tarafsız, bilimsel ve güvenilir hale getirilmelidir. Kimliklendirme çalışmalarının, mezardan bir kaç kemik parçası olarak DNA incelemesi yapılmasından ibaret olmadığını biliyoruz. Mezarlar bilimsel usullere uygun bir şekilde açılmalı, uygun taşıma koşulları sonrasında kalıntılar üzerinde detaylı laboratuvar çalışmaları yapılmalı ve bu süreç kayıp yakınlarıyla işbirliği içinde yürütülmelidir" diye konuştu.

Mayıs ayı şehitleri Şırnak, Amed, Adana, Ağrı, Batman ve İzmir'de yapılan etkinliklerle anıldı. Bugün de birçok merkezde anmalar yapılacak.

BDP Şırnak İl Örgütü, çatışmalarda yaşamını yitiren HPG'lilerin mezarını kitlesel olarak ziyaret etti. Ziyaret öncesi, aralarında BDP Batman Milletvekili Ayla Akat Ata, BDP PM üyesi Rabia Takas, BDP Kadın Meclisi üyeleri Necla Nergiz, Hande Kaya, BDP Şırnak İl Eşbaşkanı Baki Katar ve BDP il yöneticilerinin de aralarında bulunduğu yüzlerce yurttaş BDP il binası önünde biraraya geldi. Buradan yürüyüşe geçen kitle Dicle Mahallesi'nde bulunan Şehitlik Mezarlığı'na gitti. Yürüyüş boyunca PKK ve Öcalan lehine sloganlar atan kitle, yürüyüşte Kürt Halk Önderi Abdullah Öcalan'ın fotoğrafı, PKK ve KCK bayrakları taşıdı.

Duaların okunduğu mezarlıkta yaşamını yitirenlerin anısına bir dakikalık saygı duruşunda bulunuldu. BDP Batman Milletvekili Ayla Akat Ata, Kürtlerin onurlu bir halk konumuna gelmesinin verilen mücadele ve bu mücadelede yaşamını yitirenler sayesinde olduğunu dile getirdi. Akat, "Bugün onurlu bir yaşam sürdürüyorsak şehitlerimizin mücadelesi sayesinde olmuştur. Kürtler şehitlerini asla unutmayacaktır. Kürt halkı değerlerine

Anmalar devam ediyor

özgürleşene kadar da sahip çıkacak" dedi.

'Bizi bugünlere getirenlere selam'

MEYA-DER, Mayıs ayında yaşamını yitiren PKK'liler için Adana'nın Ceyhan ilçesinde Belediye Evleri Mahallesi'nde anma etkinliği düzenledi. Anma etkinliğinin yapıldığı alana Kürt Halk Önderi Abdullah Öcalan, PKK'nin öncü kadrolarından Mahsum Korkmaz (Ağit), Kemal Pir, Hayri Durmuş, Ali Çiçek ve Akif Yılmaz'ın posterleri ile Mayıs ayında yaşamını yitiren PKK'lilerin fotoğraflarının yanı sıra PKK bayrakları asıldı. BDP Adana İl Başkanı Uğur Bayrak, "Bizi bugünlere getiren, Kürt kimliğinin tanınmasını sağlayan o büyük Öndere ve şehitlere selam olsun. Bugün Kürtler Türkiye ve Ortadoğu'da tüm dünya tarafından tanınıyorsa tabi ki önce şehitlerimizin ardından Önderimizin sayesindeyiz. Onlara bağlı kalacağımıza buradan söz veriyoruz" dedi.

'Şehitler halkın onurudur'

Amed'in Kayapınar ilçesinde BDP binası bahçesinde anma töreni düzenledi. BDP İlçe Başkanı Davut Kesen, "Bu ay Kürt direniş tarihi için önemli ve şanlı bir ay. Bugün onurlu bir yaşam sürdürüyorsak şehitlerimizin mücadelesi sayesinde olmuştur. Kürtler şehitlerini asla

unutmayacaktır. Onların anısını, bu mücadeleyi, milyonlar yürütüyor" diye konuştu. Anmada, Mayıs ayında yaşamını yitiren PKK'lilerin yaşamlarını konu alan sinevizyon gösterimi yapıldı.

MEYA-DER tarafından Amed'in Lice ilçesinde ise Nujiyan Kadın Merkezi Toplantı Salonu'nda anma töreni yapıldı. Amed'de bugün ise Mayıs ayında yaşamını yitiren PKK'lileri anmak için Yeniköy Mezarlığı'na kitlesel bir yürüyüş gerçekleştirilecek.

Mezarları ziyaret edildi



Ağrı'da PKK'lilerin mezarları ziyaret edildi. Kazım Karabekir Mahallesi'nde biraraya gelen çok sayıda yurttaş, Ağrı Mezarlığı'na yürüdü. BDP'li yetkililer ve halk, üzerinde isim bulunmayan PKK'lilerin mezarlarına karanfil bırakarak dualar okudu. BDP Ağrı İl Eşbaşkanı Halef Keklik, "Bizler

bugün burada Haki Karer yoldaşımızın nezdinde tüm Kürdistan şehitlerinin anıları önünde saygı ile eğiliyoruz. Anıları mücadelemize ışık olacak, yolumuzu aydınlatacaktır. Onların omuzlarımızı yüklediği bu ağır yükü taşıyacak ve yücelteceğiz" dedi.

Ağrı'nın Doğubeyazıt ilçesinde ise Belediye Toplantı Salonu'nda anma yapıldı.

Katledilen gerillalar anıldı
Batman'ın Kozluk ilçesinde ise 1993 yılında ilçeye bağlı Baştırma Jorin (Yukarı Kıratlı) köyü kırsalında çıkan çatışma-

da yaşamını yitiren ve cenazeleri Şêx Mahmut Ziyareti'ne toplu olarak gömülen 11 PKK'li anıldı. Anmaya BDP Kozluk İlçe Başkanı Mehmet Altan, Kozluk Belediye Başkanı Reşit Haşimi, MEYADER Kozluk yöneticileri ve BDP yöneticileri katıldı.

HABER MERKEZİ

15 Mayıs Anadil Bayramı vesilesiyle Kürtçe üzerindeki baskıları protesto eden Kürtler, anadilde eğitim istiyor.

Amed'in Kayapınar ilçesinde belediye bünyesinde hizmet veren eğitim destek evlerinde öğrenim gören çocuklar, Ali Erel



'Dilimiz onurumuzdur'

Eğitim Destek Evi önünde eylem yaptı. Öğrenciler üzerlerine Kürtçe "Dilimiz onurumuzdur, anadilimizde eğitim istiyoruz" yazılarının bulunduğu tişörtler giydi. Kayapınar Belediye Başkan Yardımcısı Aynur Yılmaz, "Kürtler dillerine, kültürlerine ve değerlerine sahip çıkarak onurlu bir gelecek elde edebilirler. Dili olmayan bir halkın geleceği olamaz. Bu güne kadar bunun mücadelesini verdik, bundan sonra da vermeye devam edeceğiz" dedi. Daha sonra öğrencilere belediye tarafından basılan Kürtçe masal kitapları dağıtıldı. Kutlama öğrenciler tarafından kurulan

müzik grubunun dinletisiyle sona erdi.

Van'da belediye ve KURDİ-DER tarafından düzenlenen 15 Mayıs Anadil Bayramı etkinlikleri kapsamında Feqiyê Teyran Parkı'nda "dengebej divanı" kuruldu. Van MKM sanatçıları, dengebejler ve çok sayıda yurttaş etkinliğe katıldı. Eğitim Sen Nusaybin Temsilciliği ile KURDİ-DER tarafından düzenlenen gecede ise Kürtçe eğitim gören 56 öğrenciye sertifika verildi ve "Nêçîrvan" adlı Kürtçe oyun sahnelendi. Bugün ise birçok il ve ilçede Anadil Bayramı nedeniyle yürüyüş, basın açıklaması ve kültürel etkinlikler yapılacak.

Kitap, Yasak Harfler ve Fuar!

Kürtçenin okuruysanız mesele yok. Değilseniz, olur ya bir gün ihtiyaçtan ya da değil, Kürtçeyi öğrenirseniz, kitaplığınızda Kürtçeye ayırdığınız raflardaki kitaplar size "ben buradayım, günüm geldi, ha gayret" diyecek.

Diyarbakır bir kez daha kitaba TÜYAP Kitap Fuarı ile merhaba dedi. Hem de dört dille, yani çok dillilikle. Bu yıl (2013) dördüncü yılında bir kez daha TÜYAP, organizasyonu kitabı okurla buluşturdu. Bir hassasiyetle birlikte: Kürtçeye, kıymetli çalışmalarıyla emek veren Celadet Bedirhan 15 Mayıs 1932 yılında Hawar Dergisini çıkarır. O yıldan bu yana Kürt entelektüelleri anılan tarihi "Kürt Dil Bayramı" günü olarak kutlar. İşte bu güzelliğe olsa gerek bu seneki Diyarbakır TÜYAP Kitap Fuarı bir hafta erkene çekilerek açılış günü Kürt Dil Bayramı gününe denk geldi.

Bu anlamlı buluşma gününün öneminden olsa gerek fuarın açılış gününde TÜYAP kitap fuarlarının koordinatörü Deniz Kavukçuoğlu; "Kürt Halkının anadili'ni başta eğitimde olmak üzere kullanmasına dair engellerin kaldırılması"na dikkat çeken bir konuşma yaptı. Ardından Yayıncılar Birliği adına konuşmasını yapan kültür şahsiyeti Fahri Aral Diyarbakırlı ve kütüphaneciliğin babası olarak genel kabul gören Ali Emiri Efendi'yeh referans vererek Kürdistan kavramını tarihsel boyutu içinde telaffuz

ederek Diyarbakır fuarının anlam yüklü konuşmasını yaptı.

Barış bir kavram olarak, anlamsallığı ve kurumsallığı itibarıyla galiba ete kemiğe böylece bürünüyor. Salt soyut ve hep hayal edilesi bir kavram olmaktan çıkarılıp "iş" üzerinde bir varlığa dönüşüyor. TÜYAP



kitap fuarı, kitaplar, Diyarbakır ve Barış; üstüne üstlük bir de çokdillilik.

Kürt yayınevlerinin görünürlüğü, Kürt yazarların gerek etkinliklerde anadilleri Kürtçeleriyle birlikte varlık göstermeleri, imzaları ve Kürtçe yayın seçeneklerinin çokluğu bu yılın dikkat çekenleri. Aram, Lis, Avesta, Wate, Deng, Perî, Ronahi, Nubihar ve diğerleri.

Bu yıl fuarın en anlamlı görseelliği ve estetik algısı afişe yansyanıydı: Türkçe alfabede olmayan ama Kürtlerin inadına kullanmakta ve yargılanmakta ısrar edip yasaları delik deşik ederek paçavraya döndürüp fiili durum yarattığı yasaklı harflere takılan kanatla mavi göğe uçurulması. "Q, X, W"

Kürt yayınevlerinin fuar için özel seçkilerinden birini mutlaka vurgulamam gerekiyor.

Rojen Barnas İsvetç'te yaşayan ve Kürt dilinin çok özgün ve kıymetli bir şairi. Dizeleri Kürtçenin mısra haysiyetine haiz olgunlukta. Kürt şarkıcısı Ciwan Haco'nun sesinde ahengini bulan dizelerle; "Min navê xwe kolan, li bircên Diyarbakir" diyor Barnas.

İşte o şair Barnas'ın; Li Bandeva Spêde, Heyv Li Esmanê Diyarbakirê, Milkê Evinê ve Yelda başlıklarını taşıyan dört kitabının tümü tek kitapta toplanmış. Nûbihar Kadiz adını verdiği Rojen Barnas kitabını ilk kez Amed Kitap Fuarında okurla buluşturuyor. Bir hazine gibi sahiplendim Kadiz'i...

Ben bu satırları fuarın üçüncü gününün gece yarısı yazıyorum.

Siz bu yazıyı okuduğunuzda hafta sonu yoğunluğu fuarın ağır yükünü omuzlayacak. Amed'de ve bölgede yaşayanlar Diyarbakır TÜYAP Kitap fuarına zaman ayırsın ve hazır bu yıl fuar günleri bir hafta erkene çekilip Kürt Dil Bayramı haftası ile çakışmışken Kürtçe yazılmış kitapları pozitif ayrımcılık yapmayın derim. Kürtçenin okuruysanız mesele yok. Değilseniz, olur ya bir gün ihtiyaçtan ya da değil, Kürtçeyi öğrenirseniz, - hem illa Kürt olmanız da gerekmez - kitaplığınızda Kürtçeye ayırdığınız raflardaki kitaplar size "ben buradayım, günüm geldi, ha gayret" diyecek, benden söylemesi...

rojeval Kurdistan.com

Bernameyê geşepêdana şiyanan hat nirxandin

Komîteya bala ya geşepêdana şiyanan, îro li bajarê hewlêrê, bi amadebûna Îmad Ehmed cîgirê serokwezîrê, di bin serokatiya Nêçîrvan Barzanî serokwezîrê Kurdistanê de civiya astengiyên ketine di rêya pêşveçûna bernamêyê geşepêdana şiyananê gotûbêj kirin.

Di civînê de, çareserkerina pirsgirêka xwendekarên ku, pêştir navên wan bo beşdarîkirinê di bernamêyê geşepêdana şiyanan de derketiye ku li dervey welêt xandina bala bixwîn û heta nuha dest bi xandinê nekirine û çewaniya çareserkerina

wê pirsgirêka gotûbêj kir. Herwesa di civînê de, çewaniya birêveçûna bala û pilandananê hatin rapsasdin ku, bi zûtirin dem ji bo îlankirina navê



karûbarên kandîdadên ve dewreyê bo bernamêyê geşepêdana şiyanan û hêsankirina miyamileyên wan hat behis kirin û her du wezaretên xwendina

xwendekarên dewreya nû îlan bikin. Civînê tekîd li ser çareserkerina kêmasiyên û nehêlana astengiyên di rêya pêşveçûna bernamêyê geşepêdana

şiyanan kir. Beşdarên civînê tekîd li ser wê yekê kir ku, divê destnîşankirina xwendekarên bo bernamêyê geşepêdana şiyanan li gor pêdawîstiyên herêma Kurdistanê be û giringî bi wan warên xandinê bê kirin yên ku îro bo bazarê herêma Kurdistanê û zanîngehên wê pêwîstin.

Weke tê zanîn bernamêyê geşepêdana şiyananê pilaneke hikûmeta herêma Kurdistanê ku, li gor wê pilanê hijmareke xwendekarên tên destnîşan kirin bi rêya bernamêyê geşepêdana. Şiyanan li dervey welêt li zanîngehên navdarên cihanê xwendina bala dixwîn.

Serokwezîr ji bo azadkirina Ocalan îmza kir

Li bajarê Hewlêrê duh li ma Kurdistanê ve hatin avahiya civata wezîran, pêşwazîkirin.



- Nêçîrvan Barzanî serokê hikûmeta herêma Kurdistanê demekê digel me rûnişt û piştigiriya xwe ji bo kampanyayê anî ziman. Piştê jî îmzeya xwe ji bo azadkirina Ocalan avêt.

Mehmûd spasiya serokwezîrê Kurdis-

serokwezîrê Kurdistanê Nêçîrvan Barzanî bi îmzekirina kampanyaya 5 milyon îmzeyî ya ji bo azadkirina rêberê PKKê Abdullah Ocalan îmzeya xwe avêt.

Elî Mehmûd endamê kampanyaya 5 milyon îmzeyî, di vê derbarê de ji Rûdawê re got:

- Wekî kampanyaya komkirina îmzeyan a ji bo azadkirina Ocalan, me serdana serokatiya civata wezîran kir. Em ji aliye serokatiya hikûmeta herê-

tanê Nêçîrvan Barzanî kir û got ku, ev helwesta serokwezîrê cihê dilxweşî û rêzgirtinê ye.

Ev çend heftene kampanyayek bi navê 5 milyon îmzeyî ji bo azadkirina Ocalan li 4 parçeyên Kurdistanê dest pê kiriye. Biryare milyonek îmze li herêma Kurdistanê bèn komkirin.

Rêberê PKKê Abdullah Ocalan 15ê sibata sala 1999ê ji welatê Kenyayê dîl hat girtin û radeştî Tirkîyê hat kirin.

PKK hat û Îraq çû UN şikayet bike

Li gor rêkeftina navbera serokêzîndan-kiriyê PKK û hikûmeta Tirkîyeyê, yekem grûpa çekdarên PKKê duhî şefeqê gehiştê başûrê

ku, çênabe welatek bê hevahengî digel hikûmeta Îraqê neyarên xwe bi nav axa Îraqê bişîne.

Ebas Beyatî endamê

yekê de ji radyoa Dice re dibêje:

- Partiya Karkerên Kurdistanê partiyeke siyasî û çekdarîya mezine û hebûna wê di nav axa Îraqê de dê encamên xerap jê çê bibin û hikûmeta federal a Îraqê vê yekê qebûl nake. Hikûmeta Îraqê bi tenê bi rêya kanalên mdeiyayê zaniye ku, çekdarên PKKê bo nav axa herêma Kurdistanê hatine.

Beyatî daxwaz ji Hewlêrê û Bexdayê kir ku, bi hev re vê meseleya hesas çareser bikin ji ber ku, dê tesîreke nebaş li ser rewşa welêt hebe.

Her li ser meseleya

hatina çekdarên PKK bo nav axa herêma Kurdistanê, civata wezîrên hikûmeta Îraqê di beynameyekê de dibêje ku, ew hatina çekdarên PKKê bo nav axa Îraqê bi dijwarî red dike û wezaretê derve ya Îraqê Tirkîyeyê agadar kirye ku, Îraq amadakeriyên pêwîst bo pirsê vekîşîna PKKê bo Îraqê red dike.

Îraqê dibêje ku ew dê li cem UN, rêxistina dewletên Îslamî û Konsesya Dewlwtên Erebî şikayetê bike dê hemû rêyan li pêşîya xwe deyne. Li gor Îraqê, hatina çekdarên PKK bo nav axa herêma Kurdistanê têkdan û binpêkirina serweriya Îraqê ye.




Kurdistanê. Li hember vê pêngavê endamê parlamentoya Îraqê dibêje

parlamentoya Îraqê û endamê komisyona emniyetê, di daxuyani-

Civîna BDPê de hinekan ciwanan civîn protesto kirin û ala Kurdistanê daliqandin.. BDPê li girêdayê bajarê Qoserê li bajarokê Hêşerî civînek li dar xist. Di civînê de wenyê Ocalan hebû lê tu nirxek ku kurdan temsîl bike di vê civînê de wek hemû çelakiyên BDPê de tunebû. Berpîrsên BDPê behsa pêvajoya nû û tiştên di pêvajoyê de tunebû. (Mafê

Di civîna BDPê de Ala Kurdistanê

Netewî). Di civînê de Ala Kurdistanê ji aliye hinek ciwan welatparêz ve hate daliqandin. BDP û kesên di civînê de amade bûyin man ecêb mayî. Lê dixweyê Ciwanên Kurdistanê li nîrxên xwe yên netewî xwedî derdikevin. Gelek nirxandin li ser vê bûyerê nayên kirin. Ev wênê her tiştêkî dertêxê holê.



DYE Rusyayê Hişyar Kir

Emerîqayê derbarê şerê Suriyê de Ji Rûsyayê re peyama 'ji Suriyê re Moşek Neşînin' şand.

Rusya di bin dest de çekan difroşe Suriyê û ji ber vê, rastî bertekan tê. Serokê sererkaniya Amerîqayê Martin Dempsey jî ev helwesta Rusyaya rêxe kir.

Dempsey anî ziman ku ev fûzeyên geş bûyî yên Rusya dişîne Suriyê, wê rejîmê wêrektir bike.

Amerîqayê bi vê daxuyaniya general Dempsey, cara yekem şandina çekan piştrast kir.

Çelik: Ne Xwedê Efû Dike, Ne Jî Gel

Alîkarê serokê giştî yê AK Partiyê Hüseyin Çelik, bertek nîşanî axaftina Serokê giştî yê CHPê Kemal Kiliçdaroğlu da. Serokê Giştî yê CHPê Kemal Kiliçdaroğlu, di axaftina xwe ya ku li Brükselê kir de, Serokwezîr Recep Tayyip Erdoğan, wekî Beşar Esed nîşan dabû. Alîkarê Serokê Giştî yê AK Partiyê Hüseyin Çelik, bertek nîşanî wan gotinên Kemal Kiliçdaroğlu da. Alîkarê Serokê Giştî Yê Ak Partiyê Hüseyin Çelik got: Gava ku tiştêk hate gotin, ez ewil li peyvê dinihêrim ka çiqas heja ye, piştê jî li yê ku got dinihêrim ka merivekî çawa ye. Bêguman tu bêbextiyar li Serokwezîr dikî. Serokwezîrê ku guh nade tenduristiya xwe û ji bo welatê xwe bînavber dixebite, tu wekî xaînan, wekî kujerê 51 welatîyan nîşan

didî. Vê yekê Xwedê jî efû nake, welatî jî. Ev bêbextî ye. Serokê Giştî yê CHPê vê yekê li gorî xwe baş dibîne; lêbelê em wan li layiqî partiya muxalefet a sereke ya Tirkîyeyê nabînin. Serokê Koma



Sosyalîst a Parlamentoya Ewrûpayê Sboboda jî ew gotinên kirêt, ên bîesil qebûl nekirin. Camêr got, ez bi wî kesê ku serokê ku bi reyên gelê xwe hatiye hilbijartin, wekî Esedê ku welatîyên xwe dîkuje nîşan dide re hevdîtinê nakim. CHP di rewşek pîrr dilsoj de ye."

Teqîn Li Ser Teqînê; 47 Kesan Jiyan Xwe Ji Dest Da

Li paytext Bexdaya Îraqê 2 êrişên bi bombe hatin kirin. Di bûyeran de 47 kesan jiyana xwe ji dest da.

Li semtê Amîriyayê ya li rojavaya paytext Bexdayê cih digire, êrişek bi bombe hat kirin. Di êrişê de gelek jê jin, bi tevahî 15 kesan can da û 25 kes jî birîndar bûn. Li nêzî cihê bûyerê 2 wesayîten din yên bombe barkirî hatin dîtin. Ev bombe ji aliye hêzên ewlekariyê ve hatin îmha kirin.

Êrişê dûyem jî li semtê Doraya ku li başûra paytext Bexdayê ye, qewimî. Ewil wesayîtek bombe barkirî hate teqandin, li ser vê yekê

gelek kes li cihê bûyerê kom bûn, paşî jî bombeya dûyem hate teqandin. Di bûyeran de 30 kesan jiyana xwe ji



dest da.

Li bajarê Felluce yê jî êrişî noqteya polîsan hate kirin. Li vê derê jî 3 polîsan can da. Ji aliye din ve jî li bajarê Kerkukê, endamê koma Sunnî El-Vefa yê Salih Saîd el-Cebburî di êrişek bi çek de hate kûştin.

Li Beyoglu'yê Avahiya 6 Qatî Hilweşiya

Li Beyoglu'yê avahiya 6 qatî ku nedihat bikaranîn hilweşiya.



Di bûyerê de mirî û brîndar tune lê hilweşiya avahiyê li ser mirovan bû sedema tirs û qurfê. Li gor agahiyên ku hat bidest xistin, bûyer li kolana Tel a taxa Mustafa Çelebiyê pêk hat.

Tê îdia kirin bîngeha avahiya 6 qatî ku nedihat bikaranîn, ji ber avahiyên ku li derdorê tîrê çêkirin, zirar dît û hilweşiya. Piştî bûyerê gelek tîmên ambûlans û polîsan seqwî cihê bûyerê bûn.

Li gor agahiyên ewil, di bûyerê de mirî û birîndar tune ye, lê ji ber hilweşiyana avahiyê li derdorê qurfê mezîni hatiye jiyîn. Li cihê bûyerê xebatên ambûlans û polîsan didome.

Serok Barzanî li gel Hekîm encamên hilibjartinan nixand

Li destpêka hevdîtîna de Seyîd Emmar El Hekîm ji bo koça dawîya xuşka rêzdar pîrse û serxweşiyên xwe gihand Serok Barzanî, paşê rewşa siyasiya Iraqê û pêwendîya

xuşka rêzdar pîrse û serxweşiyên xwe gihand Serok Barzanî, paşê rewşa siyasiya Iraqê û pêwendîya di navbera Hikûmeta Federal û Herêma Kurdistanê û pêvajoya



di navbera Hikûmeta Federal û Herêma Kurdistanê û pêvajoya navçeyê û guhertin û pêşhatên wê hate nixandîn.

Piştî nîvroya îro sêşem 14/05/2013 birêz Mesûd Barzanî Serokê Herêma Kurdistanê li Selaheddîn pêşwaziya Seyîd Emmar El Hekîm Serokê Encûmena Bilînda Îslamiya Iraqê û şanda li gel kir.

Li destpêka hevdîtîna de Seyîd Emmar El Hekîm ji bo koça dawîya

navçeyê û guhertin û pêşhatên wê hate nixandîn.

Li mijareke dinê hevdîtîna de behsa pêvajoya hilibjartina Encûmena Parêzgehanê Iraqê û encamên wê kirin, li vî derbarê de Serokê Encûmena Bilînda Îslamiya Iraqê got: Encamên pêvajoya hilibjartina Encûmena Parêzgehanê derxist ku welatî îro hez bi asayîş û aramiyê û dabînkirina xizmetguzariyan dikin. Her

wiha li gel diyalog û pêkvejiyan û hikumraniya hevbeş dane û hemû cûre xwesepandinek ret dikin û dixwazin li bexteweriyê de bijîn.

Ji aliyê xwe ve birêz Serokê Herêma Kurdistanê bi germî bi xêrhatina Seyîd Emmar El Hekîm kir û behsa nêrîna xwe ya di derbarê çawayîya berev pêşbirina pêwendiyên di navbera Herêma Kurdistanê û Hikûmeta Federal kirin.

Di derbarê encamên pêvajoya hilibjartina Encûmena Parêzgehanê jî got: Îro welatî gihîştîna astekî bilînda hişyariyê û gelek bi başî dikarin biryarê li çarenûsa xwe bidin.

Her du alî li ser ewe hevrê bûn ku pêvajoya siyasiya Iraqê pêwîste biçê ser rêya dirust û prensîpên hevbeşî û hevsengî û sazî li ber çav bêne girtin.

Hêjayî gotinê ye îro Seyîd Emmar El Hekîm û şanda li gel serdana Herêma Kurdistanê kirin û li Firokxaneya Navdewletîya Hewlêrê ji aliyê rêzdar Nêçîrvan Barzanî Serokê Hikûmeta Herêma Kurdistanê û rêzdar Îmad Ehmed Cîgirê Serokê Hikûmetê û Dr Fuad Husên Serokê Dîwana Serokayetiya Herêma Kurdistanê ve hatin pêşwazî kirin.

Biryarên hikûmetê bi awayekî gelek baş cîbicî dibin

Hikûmeta herêma Kurdistanê, îro li bajarê Hewlêrê bi amadebûna

de çend rexne û tîbînî jî derbarê çewanî û rêjeya cîbicîkirina biryaran hatibûn



Îmad Ehmed Cîgirê serokwezîr, di bin serokatiya Nêçîrvan Barzanî serokwezîrê Kurdistanê de civiya û biryarên xwe yên berê nixandîn.

Di destpêka civînê de, Qubad Talebanî serokê fermangeha hevahengî û şopandinê li serokatiya civata wezîran, raporek li ser hewsengandina cîbicîkirina biryar û tewsiyeyên civata wezîrên hikûmeta herêma Kurdistanê ji destpêka avabûna kabîneya heftema hikûmeta Kurdistanê pêşkeş kir.

Di raporê de hat diyar kirin ku heta nuha 156 biryar ji civata wezîran derketine ku, bi rêjeyeke gelek baş ew biryar û tewsiyeyê ji aliyê wezaretên peywendîdar wan biryaran jî di bin cîbicîkirinê de ne. Di raporê

berçav kirin.

Piştî ew rapor ji aliyê beşdarên civînê ve bi awayekî berfireh hatî mînaqesekirin, ji bona baştirkirin û aktîvkirina mekanîzma cîbicîkirina biryar û tewsiyeyana, ji aliyê civîna civata wezîran ve hijmareke çend tîbînî û dîtîna li ser raporê hatin tesbît kirin. Biryar hat dan ku, di dawîya meza hezîranê de civînek taybet bi nixandina biryarên şeş mehên destpêka îsal, bê saz kirin.

Di civînê de qanûnek hat pesind kirin ku, li gor wê qanûnê hemû tedbirên qanûnî li hember ew kesên pêşmergeatî û ya jî karê rêxistinî di çarçoveya bizava rizgarîxwaza kurdî de ji destpêka şoreşa Îlonê, 11ê Îlona 1961ê, heta serhildana adara sala 1991ê bîn ragirtin.

Obama û Erdogan behsa Suriye kirin

Serokwezîrê Tirkiye Tayîb Erdogan li Amerîkayê hevdîtînek li gel serokê Amerîkayê Obama pêkanî. Piştî hevdîtîna Obama û Erdogan derketin himber medyayê û naveroka hevdîtîna xwe dan ragihandin û bersiva pirsên rojnemevanan dan.

Rewşa Suriye babetê herî girîng bû di vî hevdîtîna de.

Di derbarê Suriye de biryarên di vî hevdîtîna de hatî standin evin:

Dê pişgiriya opozisyona Suriye bête kirin.

Nabe Suriye bibe zemînek ji tevgerên terorîst re û dê ev yek bê asteng kirin.

Divê mafê hemû gruban bê pêkanîn.

Rê nadin ku çekên kîmyawî bîne karanîn.

Dê qada nevetewî de Samê bihêlin tenê.



Wê Esed herê û û desthilatek ku mafên gel yîn rewşa pêkbîne bê li ser hukum.

Daxuyaniya Zeynelabidîn Zinar ji bo Ciwanên Kurd

Gelî Ciwanên Hêja!
Pêşeroj ya we ye. Welat, millet û desthelat tev yên we ne. Lê şertekî



van mafan heye, ew jî divê hûn rind bi zimanê xwe bizanibin, hûn li gor çand û Toreya Kurdî bilipikin. Yanena, mafê we

di tişteki de tune. Ez dibêjim, hûn ji bo fêrbûna zimanê xwe di warê nivîsandinê de derd-mend benin. Ez soz didim we, ez ê alîkariya we bikim. Kîyê bixwaze bi kurdî binivîse, lê rîya xwe nabîne û bi xwe ne bawer e, ez vê gotinê dibêjim: Ez amade me ku alîkariya we bikim.

Diyar e ku mirov dema ji diya xwe re çêdibe, ne zana û ne bîrewer tê dinyayê. Ev zanayên mezin ên weke pîspor, tevdezan û dûrbîn jî, mina we li destpêkê tişteki nizanibûn.

Bêguman vîna mirovî pir xurt e, eger mirov hicirkên mejiyê xwe têxe libatê, tişte ku mirov fêr nebe, namîne.

Her roj, her yek ji we, bila niv rûpel bi kurdî binivîse. Ne helbest, lê tiştên weke fentezî, tiştên derdemî, xewnên xwe, fikr û ramanên xwe, vîn û evîna xwe û karê rojane bi xameyê binivîse, piştê têxe dosyayekê û bihêle. Piştî demekê wan nivîsan derxe û weke xwendevanekî bixwîne...

ALIKARIYA KU EZ DIXWAZIM BI WE RE BIKIM:

Her yek ji we, bi qedere rûpelek A4 bi kurdî binivîse û bo min bi e-mailê bişîne (pencinar.z@gmail.com). Ez ê ji aliyê rêziman, hevokasî, peyvên kurdî, daçek û wekî din de, dê sererast bikim û bo we dîsa bişînim. Hingê hûn dê zanibin ka hûn di kîjan deveran de xeletî dikin. Bi vê yekê, hûn di demekurtêkê rind fêrê nivîsandina kurdî dibin.

Ez li benda nivîsên we me.

Stockholm 17/05/2013
Silav û serkeftin, her şad û bextewer bin...

"Xwedê Kesekî Nexe Şûna CHPê"

Parlamentêrê Mûşê BDP Sirri Sakik rûdanên dawî nixand. Parlamentêrê Mûşê BDP Sirri Sakik, ji internethaberê re axivî û geşedanên dawî nixand.

Sakik derbarê teqîna Reyhanliyê, got BDP çawa li dijî hovîtiya Roboskiyê sekinî, eynen wisa li dijî hovîtiya Reyhanliyê jî disekine. Ji xwe rêza me xuya ye. Em li cem gelên mesûm in.

Me ji xwe di wextê de polîtîkaya Tirkiyê ya li ser Sûriyê dimeşîne pir rexne kir. Em her tim piştî girî dayina Tirkiyê ya ku dida çeteya azad a Sûriyê, rexne dikir. Lê em muxalefê jî rexne dikir, lewra ew jî kujerê Esed mesûm nîşan dida û li dijî wî tim xweşbîn bûn. Ew her du rê jî, ji gele Sûriyê re azadî neanî. Me jî got bila rêya rêyê me sêyemîn were ceribandin.

Me ji gelê Sûriyê re ne got bi Esad re tevbigerin, ne jî artêşa Azad a Sûriyê re. Me got tevgera Kurdên Sûriyê, ji bo gelên din pir girîng e û rêya sêyemîn e. Lê mixabin hikûmet heya niha me guhdar nekir.

Sakik derbarê serdana

Emerîka yê Serokwezîr jî wiha axivî: Tirkiye dewletek gelekî girîng e. Bi dewletên



dinê diyalogên vî hene. Di pêvajoya aştiyê de divê Emerîka jî rolê bigre. Dewletên din jî piştî girî bide. Çawa Sûrî pîrsgirêka rojhilata navîn e, pîrsgirêka Kurd a Tirkî jî ne tene pîrsgirêka Kurdên Tirkiyê ye. Em Emerîkayê girîng dibinin, lê em dibêjin navnîşana çareseriyê Tirkiyê ye. Sakik derheqê CHP jî axivî û got: CHP misyona xwe xilas dike. Projeya CHP tune ye, hew mirov sûcdar derdixe û kême dixê. Li her dere dinyê, partiyên çepgir, pêşaniyê didin ji azadiyan. Lê em dibinin ku li welatê me partiya CHP yê ku îdia dike ku çepgir e, li dijî azadiyan bi hêzekê mîlîter tevdiqer e. Xwedê kesekî nexe şûna CHPê. Di vê mijarê de wijdanê Sosyalîstan heye.

xeberenkurdi.com

Keçek Kurd di Televizyona Swedî de nûçeyan pêşkêş dike

Li bajarê Tebrîzê yê Îranê ji dayik bûye, bîranînên wê yên destpêkê ji Afganîstan in, di heşt saliya xwe de hatiye Swêdê, deh salî jê re hatiye eşkerekirin ku ew kurd e. Khazar Fatemi peyamnêra nû ya Televizyona Swêdê SVT ye. Televizyona Swêdî SVT çend peyamnêrên taybet girtine kar ji bo ku ew ji deverên cuda yên cihanê bernamayan amade bikin. Peyamnêra ku ji bo Rohhilatan Navîn hatiye wezîfedarkirin Khazar Fatimi ye. Lê berya vî karê şopandina Rohhilata Navîn Khazar Fatimi îro di SVT de dest bi pêşkêşkirina nûçeyan kir û di yekem weşana wê ya zindî de me xwest em karê wê bişopînin.

Khazar Fatemi kî ye? Dê û bavên wê bi eslê xwe ji Rohhilatê Kurdistanê ji Sinê ne. Di sala 1983ê de ew li Tebrîzê ji dayik bûye û hîna ew zarokê di pêçêkê de malbat bar dike Afganîstan û bîranînên Khazar yên destpêkê ji wira ne. Khazar Fatemi, SVTs korrespondent i Mellanöstern. Foto: Besir Kavak, Sveriges Radio. Heşt salî malbat carekê din koçber dibe û ew tîna Swêdê. Du salan piştî hatina Swêdê ew mafê penaberiyê werdigirin û ji bo cara ewil hingî malbata wê nasnameya xwe ya rasteqîn, ya kurdî jê re eşkere dike. Heta wê demê wê qet kurdî nizanibû, lê niha

kurdî zimanê wê yê danûstandinê ye. Ji bilî kurdî ew farisî, darî, swêdî û



ingilîzî dizane. Di 2012ê belgefilmê bi navê "Li ciyê ku dilê min lêdixe" (Where my heart beats) ku li ser rewşa Afganîstanê bû hate weşandin û baldariyeye mezin dît. Niha ew li Televizyona Swêdê peyamnêra Rohhilata Navîn e.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Aa



av

Ev çiyə? Ev **ave**.
Bu nədir? Bu sudur.
Что это? Это вода.
What is it? It is water.



diran

Ev çiyə? Ev **dirane**.
Bu nədir? Bu dişdir.
Что это? Это зуб.
What is it? It is a tooth.



agir

Ev çiyə? Ev **agirc**.
Bu nədir? Bu oddur.
Что это? Это огонь.
What is it? It is fire.



mar

Ev çiyə? Ev **mare**.
Bu nədir? Bu ildir.
Что это? Это змея.
What is it? It is a snake.

Bb



bizin

Ev çiyə? Ev **bizine**.
Bu nədir? Bu keçidir.
Что это? Это коза.
What is it? It is goat.



balon

Ev çiyə? Ev **balone**.
Bu nədir? Bu şardır.
Что это? Это шар.
What is it? It is a balon.



bacan

Ev çiyə? Ev **bacane**.
Bu nədir? Bu pomidordur.
Что это? Это помидор.
What is it? It is a tomato.



otomobil

Ev çiyə? Ev **otomobile**.
Bu nədir? Bu maşındır.
Что это? Это машина.
What is it? It is a car.

Cc



taç

Ev çiyə? Ev **taçe**.
Bu nədir? Bu tacdır.
Что это? Это корона.
What is it? It is a crown.



canı

Ev çiyə? Ev **canie**.
Bu nədir? Bu atdır.
Что это? Это жеребенок.
What is it? It is a horse.



cücik

Ev çiyə? Ev **Cücike**.
Bu nədir? Bu cücedir.
Что это? Это цыпленок.
What is it? It is a chicken.



finçan

Ev çiyə? Ev **finçane**.
Bu nədir? Bu finçandır.
Что это? Это чашка.
What is it? It is a cup.

Çç



çav

Ev çiyə? Ev **Çave**.
Bu nədir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



çelek

Ev çiyə? Ev **çeleke**.
Bu nədir? Bu inəkdir.
Что это? Это корова.
What is it? It is cow.



deffer

Ev çiyə? Ev **deftere**.
Bu nədir? Bu dəftərdir.
Что это? Это тетрадь.
What is it? It is a copybook.



dar

Ev çiyə? Ev **dare**.
Bu nədir? Bu ağacdır.
Что это? Это дерево.
What is it? It is a tree.

Ee



belg

Ev çiyə? Ev **belge**.
Bu nədir? Bu yarpaqdır.
Что это? Это лист.
What is it? It is a leaf.



elok

Ev çiyə? Ev **eloke**.
Bu nədir? Bu hinduşqadır.
Что это? Это индюк.
What is it? It is a turkey.



çaynık

Ev çiyə? Ev **Çaynıke**.
Bu nədir? Bu çaynıqdır.
Что это? Это чайник.
What is it? It is a teapot.



çakıç

Ev çiyə? Ev **Çakıçe**.
Bu nədir? Bu çəkicdir.
Что это? Это молоток.
What is it? It is hammer.



dest

Ev çiyə? Ev **deste**.
Bu nədir? Bu əldir.
Что это? Это ладонь.
What is it? It is a hand.



dil

Ev çiyə? Ev **dile**.
Bu nədir? Bu ürəkdir.
Что это? Это сердце.
What is it? It is a heart.



ker

Ev çiyə? Ev **ker**.
Bu nədir? Bu ulaqdır.
Что это? Это осёл.
What is it? It is a donkey.



zebeş

Ev çiyə? Ev **zebeşe**.
Bu nədir? Bu qarpızdır.
Что это? Это арбуз.
What is it? It is a water melon.

Êê



êleg

Ev çiyə? Ev **êlege**.
Bu nədir? Bu jilədir.
Что это? Это штаны.
What is it? It is a jumper.



hêk

Ev çiyə? Ev **hêke**.
Bu nədir? Bu yumurtadır.
Что это? Это яйцо.
What is it? It is an egg.

Ff



fil

Ev çiyə? Ev **file**.
Bu nədir? Bu fildir.
Что это? Это слон.
What is it? It is an elephant.



firok

Ev çiyə? Ev **firoke**.
Bu nədir? Bu toyyarodir.
Что это? Это самолет.
What is it? It is a plane.



gizêr

Ev çiyə? Ev **gizêre**.
Bu nədir? Bu kökdür.
Что это? Это морковь.
What is it? It is a carrot.



gêzî

Ev çiyə? Ev **gêziye**.
Bu nədir? Bu süpürgədir.
Что это? Это метла.
What is it? It is a broom.



pê

Ev çiyə? Ev **pêye**.
Bu nədir? Bu ayaqdır.
Что это? Это пятка.
What is it? It is a heel.



kêr

Ev çiyə? Ev **kêre**.
Bu nədir? Bu bıçaqdır.
Что это? Это нож.
What is it? It is a knife.



fınd

Ev çiyə? Ev **fınde**.
Bu nədir? Bu şamdır.
Что это? Это свеча.
What is it? It is a candle.



zerafe

Ev çiyə? Ev **zerafcye**.
Bu nədir? Bu zürafədir.
Что это? Это жираф.
What is it? It is a giraffe.



gore

Ev çiyə? Ev **goreye**.
Bu nədir? Bu corabdır.
Что это? Это носки.
What is it? It is a stocking.




guh

Ev çiyə? Ev **guhe**.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Hh




hirmê

Ev çiyê? Ev hirmêye.
Bu nêdir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.



hirç

Ev çiyê? Ev hirçe.
Bu nêdir? Bu ayıdır.
Что это? Это медведь.
What is it? It is a bear.



hesp

Ev çiyê? Ev hespe.
Bu nêdir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.



hêştir

Ev çiyê? Ev hêştire.
Bu nêdir? Bu dövêdir.
Что это? Это верблюд.
What is it? It is a camel.

li



dîl

Ev çiyê? Ev dîle.
Bu nêdir? Bu ürêkdir.
Что это? Это сердце.
What is it? It is a heart.




lepik

Ev çiyê? Ev lepîke.
Bu nêdir? Bu elcêkdir.
Что это? Это перчатки.
What is it? It is gloves.



ling

Ev çiyê? Ev lînge.
Bu nêdir? Bu qêçdir.
Что это? Это нога.
What is it? It is a leg.



miş

Ev çiyê? Ev mişke.
Bu nêdir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îî



dîk

Ev çiyê? Ev dîke.
Bu nêdir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.



îsot

Ev çiyê? Ev îsote.
Bu nêdir? Bu bibardır.
Что это? Это перец.
What is it? It is a pepper.



gustîl

Ev çiyê? Ev gustîle.
Bu nêdir? Bu üzükdür.
Что это? Это кольцо.
What is it? It is a ring.



keştî

Ev çiyê? Ev keştîye.
Bu nêdir? Bu gomidir.
Что это? Это пароход.
What is it? It is a ship.

Jj

jûji



Ev çiyê? Ev jûjiye.
Bu nêdir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.



roj

Ev çiyê? Ev roje.
Bu nêdir? Bu günışdır.
Что это? Это солнце.
What is it? It is the sun.



birek

Ev çiyê? Ev bireke.
Bu nêdir? Bu mişardır.
Что это? Это пила.
What is it? It is a saw.



kûsi

Ev çiyê? Ev kûsiye.
Bu nêdir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.



lêv

Ev çiyê? Ev lêve.
Bu nêdir? Bu dodaqdir.
Что это? Это губы.
What is it? It is a lip.



lîmon

Ev çiyê? Ev lîmone.
Bu nêdir? Bu limondur.
Что это? Это лимон.
What is it? It is a lemon.



rojname

Ev çiyê? Ev rojnameye.
Bu nêdir? Bu qezetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.



kevjal

Ev çiyê? Ev kevjalê.
Bu nêdir? Bu xarçengdir.
Что это? Это краб.
What is it? It is a crayfish.



kund

Ev çiyê? Ev kunde.
Bu nêdir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is an owl.



kevçi

Ev çiyê? Ev kevçiyê.
Bu nêdir? Bu qasıqdir.
Что это? Это ложка.
What is it? It is a spoon.



xezal

Ev çiyê? Ev xezale.
Bu nêdir? Bu ceyrandır.
Что это? Это джебран.
What is it? It is a deer.



kûli


Ev çiyê? Ev kûliye.
Bu nêdir? Bu çoyirtkoddır.
Что это? Это саранча.
What is it? It is a grasshopper.

Mm



mûz

Ev çiyê? Ev mûze.
Bu nêdir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.



masî

Ev çiyê? Ev masîye.
Bu nêdir? Bu balıqdir.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş

Ev çiyê? Ev gamêşe.
Bu nêdir? Bu camışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.



meymûn

Ev çiyê? Ev meymûne.
Bu nêdir? Bu meymundur.
Что это? Это обезьяна.
What is it? It is a monkey.

Nn



nan

Ev çiyê? Ev nanê.
Bu nêdir? Bu çörökdir.
Что это? Это хлеб.
What is it? It is bread.



tren

Ev çiyê? Ev trenê.
Bu nêdir? Bu qatardır.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn

Ev çiyê? Ev hûrbivîne.
Bu nêdir? Bu zerrêbindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.



reng

Ev çiyê? Ev reñge.
Bu nêdir? Bu boyadır.
Что это? Это краска.
What is it? It is a colour.

Oo



ode

Ev çiyê? Ev Odeye.
Bu nêdir? Bu otaqdir.
Что это? Это комната.
What is it? It is a room.



otobûs

Ev çiyê? Ev Otobûse.
Bu nêdir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol

Ev çiyê? Ev soLe.
Bu nêdir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.



top

Ev çiyê? Ev toPe.
Bu nêdir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBA-ALFABƏYA BI FERHENG

Pp



perir

Ev çiyə? Ev penfir.
Bu nədir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.



pivaz

Ev çiyə? Ev pivaze.
Bu nədir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is a onion.



pexemec

Ev çiyə? Ev pexemec.
Bu nədir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.



pênûs

Ev çiyə? Ev pênûs.
Bu nədir? Bu qələmdir.
Что это? Это карандаш.
What is it? It is a pencil.

Qq



beq

Ev çiyə? Ev beq.
Bu nədir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



Ev çiyə? Ev qaze.
Bu nədir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



meqes

Ev çiyə? Ev meqes.
Bu nədir? Bu qayçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



portqal

Ev çiyə? Ev portqal.
Bu nədir? Bu portaqaldır.
Что это? Это апельсин.
What is it? It is a orange.

Rr



şêr

Ev çiyə? Ev şêr.
Bu nədir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrışk

Ev çiyə? Ev kêwrışke.
Bu nədir? Bu dovşandır.
Что это? Это заяц.
What is it? It is a rabbit.



tîr

Ev çiyə? Ev tîr.
Bu nədir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is a arrow.



rovî

Ev çiyə? Ev roviye.
Bu nədir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Ss



sêv

Ev çiyə? Ev sêv.
Bu nədir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is a apple.



stêrk

Ev çiyə? Ev stêrke.
Bu nədir? Bu ulduzdur.
Что это? Это звезда.
What is it? It is a star.



se

Ev çiyə? Ev seye.
Bu nədir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



sêvik

Ev çiyə? Ev sêvike.
Bu nədir? Bu kartofoz.
Что это? Это картофель.
What is it? It is a potato.

Şş



şûr

Ev çiyə? Ev şûre.
Bu nədir? Bu qiləmdir.
Что это? Это меч.
What is it? It is a sword.



şeh

Ev çiyə? Ev şeye.
Bu nədir? Bu daraqdır.
Что это? Это расческа.
What is it? It is a comb.



şîr

Ev çiyə? Ev şîre.
Bu nədir? Bu süddür.
Что это? Это молоко.
What is it? It is a milk.



şüşe

Ev çiyə? Ev şüşeye.
Bu nədir? Bu şüşədir.
Что это? Это стекло.
What is it? It is a glasses.

Tt



tîr

Ev çiyə? Ev tîriye.
Bu nədir? Bu üzumdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tûti

Ev çiyə? Ev tûtiye.
Bu nədir? Bu tutuqşudur.
Что это? Это попугай.
What is it? It is a parrot.



pirtûk

Ev çiyə? Ev pirtûke.
Bu nədir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tîmsah

Ev çiyə? Ev tîmsahe.
Bu nədir? Bu timsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utî

Ev çiyə? Ev utiye.
Bu nədir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is a iron.



guh

Ev çiyə? Ev guhe.
Bu nədir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is a ear.

Ûû



bilûr

Ev çiyə? Ev bilûre.
Bu nədir? Bu tütəkdir.
Что это? Это труба.
What is it? It is a pipe.



brûsk

Ev çiyə? Ev brûske.
Bu nədir? Bu ildırımır.
Что это? Это молния.
What is it? It is a lightning.



çav

Ev çiyə? Ev çave.
Bu nədir? Bu gözür.
Что это? Это глаз.
What is it? It is a eye.




keVok

Ev çiyə? Ev keVoke.
Bu nədir? Bu göyərçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



gul

Ev çiyə? Ev gule.
Bu nədir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



kurm

Ev çiyə? Ev kurme.
Bu nədir? Bu qurddur.
Что это? Это червяк.
What is it? It is a worm.



çûk

Ev çiyə? Ev çûke.
Bu nədir? Bu quşdur.
Что это? Это птица.
What is it? It is a sparrow.



dupişk

Ev çiyə? Ev dupişke.
Bu nədir? Bu qırqıdır.
Что это? Это скорпион.
What is it? It is a scorpion.



bivir

Ev çiyə? Ev bivire.
Bu nədir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is a axe.



berçavik

Ev çiyə? Ev berçavike.
Bu nədir? Bu eynəkdir.
Что это? Это очки.
What is it? It is glass.

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABƏYA BI FERHENG

Ww




werdek

Ev çiyə? Ev werdeke.
Bu nədir? Bu ökəkdir.
Что это? Это утка
What is it? It is a duck.



wêne

Ev çiyə? Ev wênəye.
Bu nədir? Bu şəkildir.
Что это? Это картина
What is it? It is a map.



ewr

Ev çiyə? Ev ewro.
Bu nədir? Bu buluddur.
Что это? Это туча.
What is it? It is a cloud.



kew

Ev çiyə? Ev kewə.
Bu nədir? Bu koklikdir.
Что это? Это цесарка
What is it? It is a partridge.

Xx



xalxalok

Ev çiyə? Ev xalxaloke.
Bu nədir? Bu arabüzöndir.
Что это?
Это божья коровка.
What is it? It is a lady-bird.




xanî

Ev çiyə? Ev xaniye.
Bu nədir? Bu evdir.
Что это? Это дом.
What is it? It is a home.



xaç

Ev çiyə? Ev xaç e.
Bu nədir? Bu xaçdır.
Что это? Это крест.
What is it? It is a cross.



berx

Ev çiyə? Ev berxe.
Bu nədir? Bu quzudur.
Что это? Это баран.
What is it? It is a sheep.

Yy



xiyar

Ev çiyə? Ev xiyare.
Bu nədir? Bu xiyardır.
Что это? Это огурец.
What is it?
It is a cucumber.



heyve

Ev çiyə? Ev heyve.
Bu nədir? Bu aydır.
Что это? Это луна.
What is it? It is a moon.



yek

Ev çiyə? Ev yekə.
Bu nədir? Bu birdir.
Что это? Это единича.
What is it? It is a one.



çiya

Ev çiyə? Ev çiyaye.
Bu nədir? Bu dağdır.
Что это? Это горы.
What is it? It is a mountain.

Zz



ziman

Ev çiyə? Ev zimane.
Bu nədir? Bu dildir.
Что это? Это язык.
What is it? It is a tongue.



zengil

Ev çiyə? Ev zengile.
Bu nədir? Bu zangdir.
Что это? Это звонок.
What is it? It is a bell.



zerik

Ev çiyə? Ev zerike.
Bu nədir? Bu vedradir.
Что это? Это ведро.
What is it? It is a bucket.



derzi

Ev çiyə? Ev derziye.
Bu nədir? Bu iynadır.
Что это? Это игла.
What is it? It is a needle.

КРГ ратифицировала правила процедуры Комитета против домашнего насилия

Высшего совета по делам женщин в региональном Курдистане приветствует региональное правительство Курдистана за ратификацию правил процедуры Верховного Комитета против насилия в семье, назвав это важным шагом в повышении роли и статуса женщин в обществе Курдистана и защита семьи и в частности женщин от всех форм насилия. Генеральный секретарь Высшего совета по делам женщин Бахшан Зангана объяснила, в заявлении для прессы, "Это решение является позитивным шагом в реализации национальной стратегии регионального правительства Курдистана по борьбе с насилием в семье, в частности насилия в отношении женщин и укреплению позиции женщин в рамках гражданского общества и демократического процесса в Курдистане". Она также отметила, что Высший совет по делам женщин высоко ценит этот шаг и призывает все стороны серьезно работать над проблемой насилия в отношении женщин и насилия в семье в целом, а также в целях повышения культурной жизни и положения женщин в обществе Курдистана. ПСКмедиа



ALFABÊ				DİKARÎ BİXWÎNÎ
KURDÎ		Azərbaycanca		
N b/s	ya bi tîpên latîni	ya bi tîpên kirîlî	Latinî	
1	Aa	Аа	Aa	Artêş, armanc, av, agir, azadî, adar, azərbaycanca, aram, artêş,
2	Bb	Бб	Bb	Bazîd, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Цц	Cc	Cûdî, cêr, ceş, Decle, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, çil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest, Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Êê	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Əə	Enî, ewr, erê, Ewreman, Elî, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, fîtone, Fariz, fîl, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerilla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlêr, havîn, hirç hêsir, hewar, havîn, hurmê, hesp
11	Îî	Ии	Ii	Îsal, îni, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, Îbrahim, Îran
12	Îi	Ьь	Ii	Kirin, birin, firîn, kirîn, Miraz, mirin, minminîk,
13	Jj	Жж	Jj	Jlyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lâyla, lazim, lempe, fimon
16	Mm	Мм	Mm	Mîdîa, merd, mêr, mêvan, masî, meş, Misir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, neví, ner, nav, nas, hinar, Hesen,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Oric, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	Qq	Quling, qawe, qîr, qelem, qaiş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerilla, reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoreş, şev, şe, şene, şêr, şûr, şapik, şalik, şîrîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tîfing, top,
25	Ûû	Уу	Ûû	Kûr û dûr, pênuş, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Ûû	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî, vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Wecîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Xx	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîl, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Zîver, zêytûn

Американские СМИ сообщают, что независимый Курдистан в настоящее время более реален, чем когда-либо. Сегодня иракские курды имеют автономное Региональное правительство Курдистана (КРГ), военные силы и современные государственные институты. Курдистан привлек миллиарды иностранных инвестиций, и это единственное место в Ираке, где западные компании действительно чувствуют себя в безопасности.



Последние события в Ираке и Сирии сделали моральные и стратегические условия для независимого Курдистана явными, как никогда. Кроме того, обстоятельства заставляют Турцию мирно принять курдское государство, это становится все более очевидным. Для США бы целесообразно воспользоваться этой исторической возможностью и поддержать дипломатический вес курдов.

Соединенные Штаты были не в состоянии обеспечить соглашение о статусе сил, позволившее бы американ-

Время для Независимого Курдистана

ским войскам остаться в Ираке после 2011 года, но жаждущий независимости Иракский Курдистан, конечно, будет приветствовать американские войска. Эти войска будут обеспечивать защиту от иранских претензий, агрессии со стороны Багдада, возрождающейся Аль-Каиды, побочного влияния сирийской гражданской войны на Курдистан, и любой другой региональной

ущенна.

Речь идет не только о стратегическом императиве независимости курдов, но должны быть приведены также и моральные аргументы. Начиная с культурных и репрессий и физического уничтожения с использованием химического оружия в 1980-х годах, иракские курды давно страдают как нежелательные изгои в руках элиты Багдада. Когда Соединенные Штаты создали защитную бесполетную зону в 1991 году, курды создали Национальное собрание, которое и проложило путь к одной из немногих демократий на мусульманском Ближнем Востоке. Курды оставались одними из величайших сторонников Америки во время свержения Саддама, последующей оккупации и реконструкции.

Сегодня иракские курды имеют автономное Региональное правительство Курдистана (КРГ), военную силу и современные государственные институты. Курдистан привлек миллиарды иностранных инвестиций, и это единственное место в Ираке, где западные компании действительно чувствуют себя в безопасности.

Критики утверждают, что создание курдского государства приведет к дестабилизации Ирака. Не хочу быть циничным, но Ирак уже неустойчив. Большинство неустойчивости происходит

от элементов "Аль-Каиды" и арабских суннитских и шиитских экстремистов, занятых межрелигиозной рознью. Критики также указывают на спорный статус богатого нефтью Киркука, осложняющего отношения Эрбиля и Багдада. Тем не менее, обе стороны способны урегулировать это мирным путем. Референдум о статусе Киркука, предусмотренный статьей 140 Конституции Ирака, был запланирован на 2007 год, но перенесен на 2009 год, а затем отложен снова на неопределенный срок. Предпосылки референдума включают "нормализацию" населения, т.е. репатриацию тех, кто был изгнан со своей земли Саддамом, а также перепись населения. Из опасения захвата земель репатриированных и неблагоприятного результата переписи (для обеих сторон), многие политики в Багдаде и Эрбиле были мотивированы задерживать референдум. Проведение референдума является очевидной предпосылкой для курдской независимости. Если Багдад не будет сотрудничать, курды могут выдвинуть ультиматум...

Доводы в пользу Сирийского Курдистана в новом курдском государстве звучат несколько менее убедительно. С одной стороны, сирийская гражданская война позволила курдам, занимающим крайний северо-восток стра-

ны, создать относительно автономный и стабильный регион, свободный от государственного контроля и бунтарей. Это показывает перспективные способности самоуправления. Присоединение этой области к Иракскому Курдистану также удалит одну дополнительную этническую группу борющихся за возмездие в том хаосе, который будет иметь место, если президент Сирии Башар Асад падет. Тем не менее, как недавно сообщил журналист "The Atlantic" Джонатан Спайер, курды в Сирии и Ираке имеют сложные отношения и составят непростую пару. Сирийские курды обвиняют Турцию в поддержке усилий джихадистских повстанцев дестабилизировать сирийский курдский регион. В отличие от Регионального правительства Курдистана, которое является прозападным и деловые люди правительства находятся в хороших отношениях с Турцией. Лучшим результатом станет представительство сирийских курдских партий в Национальном собрании в Эрбиле, или допуск Сирийского Курдистана в качестве автономного учреждения в более широкую Федерацию.

Независимость исправила бы ошибку 1922 года. Теперь обстоятельства соответствующе эволюционировали. Это редкий момент, когда дипломатические действия не только стратегически выгодны, но и являются необходимыми.

В Курдистане много рабочих мест, которые никто не хочет

Каждый день от рассвета до заката на улицах и тротуарах вокруг Большой мечети Сулеймани мужчины ждут найма на поденную неквалифицированную работу.

Они проводят большую часть своего времени в ожидании. Каждые несколько часов, как только подъезжает подрядчик, ищущий работников, они мчатся к машине, распахивая друг друга локтями в борьбе за возможность заработать немного наличности.

"Чаще я возвращаюсь домой с пустыми руками. Я работаю только два или три раза в неделю", говорит один из них, назвавшийся Бахманом. "Правительство не обращает внимания на наши потребности", жалуется другой. Правозащитник Омар Нанава говорит, что, несмотря на приток компаний в регион, безработица среди молодежи остается высокой. Импорт иностранных рабочих, рост численности населения и тысячи квалифицированных рабочих, выходящих из университетов и технических институтов, - все это причины безработицы, говорит Нанава.

Безработица не ограничивается только неквалифицированными рабочими. Выпускники университетов также жалуются на трудности в поисках работы.

Соран Ахмад, директор отдела

лицензирования КРГ, говорит, что компании предлагают возможности трудоустройства, но выпускники предпочитают дожидаться государственной службы, на которой платят лучше.



"Рабочие пытаются получить государственные рабочие места", говорит Ахмед. "Они не хотят работать в секторе с низкой заработной платой, и они не думают, что частный сектор является стабильным".

В целях борьбы с безработицей, правительство Курдистана (КРГ) в настоящее время требует от компаний, подающих заявку на наем иностранных рабочих, разрешения от Департамента занятости, особенно для неквалифицированных рабочих. Департамент также ограничивает срок разрешения на жительство для иностранных рабочих в Курдистане одним годом.

"У нас есть много работы, но мы не можем найти работников", гово-

рит Адиль Хилал, владелец компании по сбору мусора.


Вопреки утверждениям местных жителей, которые считают, что иностранные рабочие крадут их рабочие места, Хилал говорит, что его компания была вынуждена привезти 250 рабочих из Багдада, Индии и Ирана, потому что он не смог найти их на месте. "Мы рекламировали наши рабочие места, но курдские рабочие стыдятся делать эту работу", говорит Хилал. Другая причина нареканий работодателей - низкий уровень квалификации местных рабочих. В поисках лучших стандартов качества, они готовы платить за переезд и проживание иностранных специалистов. Тем более, что эти цены часто бывают сопоставимы, а иностранные рабочие и специалисты работают более добросовестно и аккуратно.

Асос Наджмадин, руководитель Департамента занятости и подготовки кадров, поощряет лиц, ищущих работу, посещать ее офис, чтобы войти в контакт с потенциальными работодателями.

"В этом году мы предоставили возможности работы в мастерских кузнецов и столярных изделий, в сфере компьютерных технологий, строительства и пошива одежды", говорит она. "Любой безработный человек, который хочет начать малый бизнес, подучит небольшой кредит, чтобы начать", добавляет она.

Сбор подписей за освобождение Оджалана

Спикер парламента Курдистана, председатель Регионального правительства Курдистана и большое количество депутатов приняли участие



в кампании по сбору подписей за освобождение лидера РПК, Абдуллы Оджалана.

В стремлении оказать давление на турецкое государство по освобождению Абдуллы Оджалана, была объявлена кампания по

сбору 5000000 подписей, где оказал поддержку в четверг, и офис парламента в Сулеймани. Спикер парламента Курдистана, Арслана Бааз, председатель правительства Нечирван Барзани и более 90 депутатов, приняли участие в сборе подписей за освобождение Абдуллы Оджалана, лидера РПК.

Салар Махмуд глава комитета по правам человека в парламенте Курдистана, одна из сторон, принимавших участие по сбору подписей за освобождение Абдуллы Оджалана, сообщил журналистам, что бы одобряем и поддерживаем как парламент Курдистана для достижения успеха мирного процесса между Турцией и РПК, надеемся, что мир будет преобладать во всем регионе.

ПСКмедиа

Нечирван Барзани: Оджалан должен быть освобождён

Сегодня премьер-министр регионального Курдистана Нечирван Барзани в городе Эрбиле принял группу по сбору подписей для освобождения лидера Рабочей партии Курдистана Абдуллы Оджалана. В ходе встречи премьер Курдистана присоединился к компании для сбора подписей по освобождению Оджалана.

В ходе встречи Нечирван Барзани подчеркнул о необходимости освобождения Оджалана для полного успеха мирного процесса по решению курдского вопроса в Турции.

.... Родился 4 апреля 1949 года в Турции в деревне Омерли (провинции Шанлыурфа) в крестьянской семье. В 1971—1974 годах учился на факультете политологии Анкарского университета, но обучения не закончил. В 1974 году организовал политическую группу, первоначально левого, социалистического направления, но с национальным уклоном; в 1978 году она оформилась под названием Рабочая партия Курдистана.

Незадолго до военного переворота 1980 года эмигрировал в Сирию, где организовал боевые отряды, и с 1984 года начал боевые действия против Турции под лозунгом независимости Курдистана.

Вплоть до 1998 года Оджалан, пользуясь покровительством сирийских властей, жил в Дамаске; однако в октябре 1998 года президент Сирии Хафез Асад под нажимом Анкары вынужден был попросить Оджалана покинуть страну, и тот, после безуспешных попыток найти убежище в России, Италии Греции, 15 февраля 1999 года был похищен спецслужбами США, с помощью спецслужб Израиля в Кении передан спецслуж-

бам Турции и помещён в турецкую тюрьму на острове Имралы в Мраморном море. Осуждён на смертную казнь, которая позднее под давлением мирового сообщества была заменена на пожизненное заключение.

Расположенные в Центральной Америке, Великобритании, Германии, Италии, Испании и Швейцарии 21 курдская организация и НПО проводят в интернете кампанию по сбору подписей по освобождению лидера Курдской рабочей партии (РКК) Абдуллы Оджалана.

Кампания проводится на

Доктор Аллан Боеасак, экс-президент Всемирного альянса реформатских церквей, Южная Африка; профессор Ноам Хомский, Массачусетский технологический институт, США; Ральф Д. Фертиг, президент Humanitarian Law Project, США; Эла Ганди, Gandhi Development Trust, Южная Африка; Giuristi Democratici, Ассоциация демократических юристов, Италия; профессор Дэвид Грэйбер, антрополог, США; Малалай Джойя, активист, писатель и бывший депутат, Афганистан; профессор Ули Мадер, социолог, Швейцария;

Альтернативный информационный центр (АИК), Иерусалим / Бейт-Сахура; Бременский Форум Мира, Германия; Движение против расизма и за дружбу между народами (MRAP), Движение против расизма и за дружбу между народами, Франция; Кампания против криминализации сообществ (СAMPACC) Великобритания; Движение сторонников мира (Mouvement de la paix), Франция; Кампания за мир в Курдистане, Великобритания; Организация Проект «Право» (Progetto Diritti), Италия; Организация За солидарность и свободу (Solidarité et Liberté), Франция; Организация защиты женщин (Tanggol Bai), Филиппины, Женская организация «В защиту политзаключенных» (WOFPP), Израиль;

а также:

Нимет Абдулла, председатель Парламентского союза иракского Курдистана, Ирак; Урко Аяртаза, сенатор, Страна Басков; д-р Кэрл П. Араулло, председатель Нового патристического альянса, Филиппины, профессор д-р Георг Авернхаймер, член Лиги по правам человека, Германия; Шерко Бекас, курдский поэт, иракский Курдистан, Джанет Байл, писатель, США; Клаус Бледоу, Форум Мюнстер, Германия; Мэгги Боуден, генеральный секретарь Общественной организации "Освобождение", Великобритания; Николаус Брауна, историк и журналист, Германия; Доминик Бучини, Президент Корсиканской Ассамблеи, Корсика, Рамон Балтрон, Международная лига борьбы народов, Гонконг; профессор Камаль Митра Ченой, Университет имени Джавахарлала Неру, Индия; Кэти Кларк, Палата общин, Великобритания, Джилл Эванс, член Европейского парламента, Великобритания; Ф. Джон Калам,

депутат, Швейцария; Магдалена Клапп, психиатр и психотерапевт, Германия, Пьер-Лоран, Президент Партии европейских левых, Франция; Мая Котсакис, Национальный координационный комитет, Австралия; Ули Лойенбергер, экс-депутат, Швейцария; Кэролайн Лукас, член Палаты общин, Великобритания; Пол Антони Лучиани, и.о. мэра г. Аяччо, Корсика; Августо Мадейра, член ЦК PCdoB, Бразилия; Гведе Манташе, генеральный секретарь АНК, Южная Африка; Марио Т. Масуку, генеральный секретарь PUDEMO, Свазиленд, Луали Маусса, Западная Сахара; Ана Миранда, член Европарламента, Великобритания, Стелла Мисиаули, депутат и член ЦК АКЭЛ, Кипр, Маурицио Мусолино, журналист, Италия, профессор Вольф Дитер Нарр, политолог, Германия; Акива Орт, писатель, Израиль, Лорд Ри, член Палаты лордов, Великобритания; Бинаяк Сен, правозащитник, Индия, Вики Сентас, декан юридического факультета Университета Новый Южный Уэльс, Австралия, Карло Соммаруга, член парламента, Швейцария, Мария Сауткотт, Организация Друзья Кипра, Великобритания, профессор Гаспар Миклош Тамаш, философ, Венгрия, профессор Паскаль Торре, Франция; Майкл Варшавский, Альтернативный информационный центр, Израиль; Седрик Вермут, член парламента, Швейцария; Хайвер Вильямс, член Палаты общин, Великобритания.

Участники акции верят, что освобождение Абдуллы Оджалана будет способствовать демократизации Турции и установлению мира в Курдистане.

В Российской Федерации кампания по сбору подписей стартовала 9 сентября 2012 года и продолжится до 9 ноября 2012 года.



сайте "www.freeocalan.org". До настоящего дня собрано около 500 тысяч подписей. Среди подписавшихся – правозащитники, адвокаты, ученые. Британская газета "Guardian" дала объявление на полстраницы в связи с проведением кампании, пишут турецкие СМИ.

Ранее Организация Международная инициатива начала кампанию по сбору подписей в поддержку требования освободить Абдуллу Оджалана из тюрьмы. К кампании уже присоединились: Список первых лиц и организаций, присоединившихся к кампании:

Лиза Л. Маза, Председатель Международного Альянса Женщин, Филиппины; профессор Антонио Негри, политолог, Италия; Абдулла Пашеу, курдский поэт, Финляндия; Ханс-Кристоф фон Шпонек, бывший помощник Генерального секретаря ООН, Германия; Ведат Тюркали, писатель, Турция; профессор Ачин Ванаик, Коалиция за ядерное разоружение и мир, Индия, профессор Иммануил Валлерстайн, социолог, США; Лейла Зана, депутат парламента Турции и лауреат премии Сахарова, Турция.

Организации:

Мэр Халабджи, Горан Адхам, сообщил в среду, что Кабинет министров Курдистана официально утвердил новый статус Халабджи как четвертой провинции Курдистана.

Район Халабджа входит в провинцию Сулеймания, расположенную на границе Курдистана с Ираном. Город был обстрелян химическим оружием во времена прежнего режима 16 марта 1988 года, что привело к гибели 5 тысяч жителей и нанесению серьезного вреда около 20 000 человек, говорится в докладах

Курдистан объявляет Халабджу провинцией

международной статистики. "Кабинет министров Курдистана официально утвердил новый статус Халабджи как четвертой провинции Курдистана."



на официально утвердил Халабджу провинцией, остаются лишь некоторые технические меры для завер-

шения этого вопроса", сказал Адхам в интервью "Shafaaq News". Он добавил, что районы Шаразур, Перджвин и Сайед Садик войдут в состав новой провинции. Полу-

независимый регион Курдистан состоит из трех провинций Эрбил, Дахук и Сулеймания. Он также претендует на спорные территории Киркука, Ниневи, Диялы и Салахаддина. Глава Регионального правительства Курдистана (КРГ), Нечирван Барзани, пообещал на церемонии, посвященной 25-й годовщине бомбардировки города Халабджи 16 марта сделать Халабджу столицей новой провинции. ПСКмедиа



В Ирак прибыли курдские боевики, воевавшие против Турции

Во вторник, 14 мая, в Ирак прибыла первая группа курдских сепаратистов, воевавших против турецких властей. Среди них — 13 вооруженных женщин и мужчин. Воинственные курды начали покидать Турцию 8 мая.

Оставить в покое местные власти их призвал сидящий в

тюрьме лидер Курдской рабочей партии, Абдалла Оджаллан.

Перемирие должно положить конец противостоянию курдов с турками, которое длилось более 30 лет. За это время погибли более 40 тысяч человек, отмечает телеканал "Россия 24".

ДИПЛОМАТ

№ 17 (216) 20-26 Май 2013 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

ПОСЛЕДНЯЯ
страница

Развитие отношений с Чехией является важным шагом

Сегодня президент регионального Курдистана, Масуд Барзани, встретился с послом Чешской Республики в Ираке, Александром Лангером. Посол Чехии в начале встречи выразил соболезнования Президенту Барзани в связи со смертью его сестры. Посол также выразил свое восхищение к стабильности, мира и природы Курдистана, пожелав продолжения устойчивости демократического процесса, сосуществования и мира в Курдистане. Посол Чешской Республики в Багдаде, указав на важность вклада инвестиции в

Курдистан и экономического участия в нём и Курдистаном в будущем. Со своей стороны, Президент Курдистана поприветствовал посла Чехии, и отметил что развитие дипломатических и культурных отношений между Чехией



со стороны чешских компаний, надеясь, на дипломатическую эволюцию и развитии экономических отношений между Чехией и Курдистаном. Президент Курдистана поприветствовал посла Чехии, и отметил что развитие дипломатических и культурных отношений между Чехией и Курдистаном является важным шагом, также в ходе встречи говорили о политической ситуации в Ираке и в регионе в целом.



Президент Курдистана принял Верховного лидера Исламского совета Ирака

Президент Курдистана Масуд Барзани 14 мая принял в Эрбиле главу Верховного иракского исламского совета, Омара аль-Хакима, и сопровождающую его делегацию. Подробности этой встречи пока не разглашаются.

КРГ поддерживает мирный процесс в Турции

Министерство Пешмерга регионального правительства Курдистана, подчеркнула в своем заявлении, что они будут продолжать оказывать поддержку мирному процессу между Рабочей партией Курдистана и правительством Турции и что партизаны РПК дислоцировались в прежних местах на границах Курдистана.

Джабар Явар генеральный секретарь министерства Пешмерга говорит в заявлении, копия которого попало в ПСКмедиа, что РПК находятся на границах, подчеркивая, что боевики РПК не будут оставаться в

этих областях, они также не берут разрешения от правительства Ирака, Ирана и Турции.

Региональное правительство Курдистана знает, что боевики РПК ушли в прежние

места, которые расположены на границе Ирака, Ирана и Турции, говорится в заявлении, что эти области были использованы раньше, как зоны отдыха для боевиков РПК.

ПСКмедиа



Большинство поручений и решений правительства реализованы

Сегодня совет министров Курдистана, провёл совещание под председательством премьер-министра, Нечирвана Барзани в присутствии вице-преьера Регионального правительства Курдистана, Имада Ахмеда.

В начале встречи глава координации и реализации по поручениям правительства, Кубад Талабани, дал отчет о уровне исполнении решений и реализации рекомендаций Совета министров с момента формирования седьмого кабинета министров регионального Курдистана.

В докладе говорится, что правительство регионального Курдистана приняло (156) решение, из которых большинство реализовано а другие находятся на стадии реализации, в отчет также включен ряд замечаний по срокам выполнения



решений и поручений Совета Министров.

После обсуждения отчета, был разработан механизм реализации решений и поручений Совета министров, было также принято решение провести еще одно совещание в конце июня сего года для оценки уровня выполнения решений и поручений Совета Министров.

В Турции может быть опубликована книга Оджалана "Манифест революции Курдистана"

Конституционный суд решил обратиться к Министерству юстиции относительно индивидуального ходатайства, поданного находящимся в тюрьме лидером Рабочей партии Курдистана (РПК) Абдуллою Оджаланом, относительно запрета на публикацию одной из его книг.

Оджалан обратился к высшей судебной инстанции, утверждая, что его права были нарушены, так как книга "Манифест революции Курдистана" была конфискована, как только достигла этапа публикации. Только после того, как адвокаты Оджалана представили некоторые необходимые документы, суд приступил к рассмотрению дела. Об этом сообщает агентство Anadolu. Суд решил проконсультироваться с Министерством юстиции, и выяснить его точку зрения на этот вопрос. Если министерство юстиции не ответит Конституционному суду в установленный последний срок, то суд должен будет принять решение относительно ходатайства Оджалана, с учетом имеющихся сведений и документов.

kurdistan.ru

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:

ТАНІР СҮЛЕЙМАН

İMTİYAZ Ü SERNİVİSAR:

ТАНІР СІЛЕМАН

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

ТАХІР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Azərbaycan şöbəsinin redaktoru:

Ramiz Cəbraylov

Xüsusi müxbir:

Sakit ÇIRAQLI

Региональный корреспондент:

Усуб ТЕЙФУР

Müəlliflərin mövqeyi ilə redaksiyanın

mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com

Ünvan: Bakı şəhəri 40, küçə

S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakü 40, soqaq

S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar mərkəzində uyğulb səhifələnilib və "Bəxtiyar-4" mətbəəsində çap olunmuşdur.

e-mail: hewler@mail.ru

Şəhadətnamə: NƏŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500